



Etibara və qətiyyətlə əsaslanan müttəfiqlik

Mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilmiş Zirvə toplantısı dövlətlərimiz arasındakı çoxşaxəli əməkdaşlıq tellərinin perspektivini bir daha nümayiş etdirdi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərif növbəti dəfə dünyaya müttəfiqlərinin mesajlarını verdilər. Laçından cəmi bir neçə kilometrlikdə yerləşən Şuşada Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair Bəyannamənin imzalandığını nəzərə alsaq, Şərqi Zəngəzurun bu füsunkar şəhərinin də Pakistanın qardaş dövlətlər arasındakı təhlükəsizlik paktına dəstək ifadə etdiyi yer kimi tarixə düşdüyünü qeyd edə bilərik.

Hər bir dövlətin strateji vizyonunu, nüfuzunu müəyyən edən onun rəhbəridir. Bu baxımdan Azər-

baycan, Türkiyə və Pakistan liderlərinin Laçında olan strateji işbirliyini bir daha təsdiqləmələri, həmçinin bu formatda görülməli işlərin "yol xəritəsi"ni müəyyən etmələri Bakı-Ankara-İslamabad geosiyasi oxu formatındakı çoxistiqamətli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Azərbaycan üçün bu əməkdaşlığın beynəlxalq platformalarda qarşılıqlı dəstək, hərbi komplekslərin işbirliyi, iqtisadiyyatların kooperasiyası baxımından olduqca böyük önəmi var. Yalnız bir faktı qeyd etmək ümumi mənzərənin təsəvvür edilməsi üçün kifayətdir: Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollarlıq sərmayə yatırır. Hazırda Pakistan iqtisadiyyatına 2 milyard dollar dəyərində investisiya qoymaq aktiv gündəmdədir. Bu iqtisadi perspektivin siyasət və təhlükəsizlik

amillərinə güc əlavə etməsi olduqca vacibdir. Prezident İlham Əliyev əmindir ki, aramızda olan bu münasibətlər bir çox məqamda vahid mövqedən çıxış etməyimiz üçün güclü əsasdır: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolə malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.



Ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların tətbiqi həyata keçirilir



Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağirov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi.



İlham Əliyev ilə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.

Dövlətimizin başçısı da öz növbəsində Pakistanın Baş nazirini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şə-




hərində keçiriləcək sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Telefon söhbəti əsasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Prezidentin Mətbuat xidməti

Azərbaycan Prezidenti Qurban bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib



Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımnda deyilir:

"Hörmətli həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə ürkədən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm".

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə sosial media hesablarında paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımnda deyilir:

"Qurban bayramınız mübarək! Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!".



Qurtuluşdan Zəfərə

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycana tarixi qələbələr qazandırır

Həm Heydər Əliyevi, həm də İlham Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar. Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, 200 illik uydurma erməni xülyasına son qoyub, xalqın ən ağır rıqlı problemi olan keçmiş Qarabağ münasibətini öz gücünə 44 günə həll edib.

2020-ci ilin sentyabrında başlayıb noyabrda Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya nümayiş et-

dirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dünyada sözü imzası qədər keçərli olan global lider kimi tanınır. Onun həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-gündə artan dövlətə çevirib. Ölkəmiz ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.





Ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların tətbiqi həyata keçirilir

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib



Əvvəli 1-ci sah.

Bildirildi ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hər tərəfli şərait yaradılıb.

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdır.

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturunu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşo yaradılıb, kafə inşa olunub.

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tir, idman sahələri, yeməcxana, kafə var.

Dövlətimizin başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxdı. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixinə əhatə edən eksponatlar sərgilənir.



Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırıl-

masında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezi-

dentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələ-

rin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olun-

ması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

Azərbaycan ilə Portuqaliya arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək

Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Marselu Rebelu de Souzaya

Hörmətli cənab Prezident!
Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam

etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2025-ci il

Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Polşa Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Karol Navrotskiyə

Hörmətli cənab Navrotskiy!
Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətə təbrik edirəm.
Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahə-

lərdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2025-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" in təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1 hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:
2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2025-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhi.
Zati-aliləri!
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirirəm. Əlaqələrimizin ikitərəfli əsasda, eləcə də

Birləşmiş Millətlər Təşkilatı, Qoşulma Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da inkişafına ümid edirəm.
Allah-taala zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq nəşib etsin!
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhi.

Hacı Həssənəl BOLKİAH,
Brunei-Darüssalamın Sultanı

Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabey oğlu Topçubaşovun anadan olmasının 130 ili tamam olur.

Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuzlu malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsasları üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Təbabətin müxtəlif sahələri üzrə müalicə texnologiyalarının və cərrahi problemlərin kompleks şəkildə öyrənilməsi yenilikçi alimin fundamental araşdırmalarının başlıca istiqamətlərini təşkil etmişdir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda səhiyyənin və tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinin keçirilməsini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2025-ci il





"Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sove­tinin Məlumatı, 1995, № 5-6 (əlavə), maddə 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edil­miş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam ni­zamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 15-ci maddənin ikinci hissəsinin ikinci abzasına "matros­lar," sözdündən sonra "kursantlar və" sözləri əlavə edilsin;

1.2. 16-cı maddədə "ali məktəblərdə" sözləri "qulluqçu ha­zırlayan xüsusi təyinatlı təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;

1.3. II fəslin "ƏSGƏRLƏR, MATROSLAR VƏ ÇAVUŞ­LAR ÜÇÜN TƏTBİQ EDİLƏN HƏVƏSLƏNDİRMƏLƏR" və "KOMANDİRLƏRİN (RƏİSLƏRİN) TABELİKLƏRİNDƏ OLAN ƏSGƏRLƏR, MATROSLAR VƏ ÇAVUŞLAR ÜÇÜN HƏVƏSLƏNDİRMƏ TƏTBİQ ETMƏ HÜQUQLARI" hissə­lə­rinin adlarına "MATROSLAR" sözdündən sonra ", KURSANT­LAR" sözü əlavə edilsin;

1.4. 22-ci maddənin birinci hissəsinin "i" bəndindən ("ali hərbi məktəblərin kursantlarındən başqa))" sözləri çıxarılsın;

1.5. aşağıdakı məzmununda 23-1-ci və 25-1-ci maddələr əlavə edilsin:

"23-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəs­sisələrinin kursantlarına bu Nizamnamənin 22-ci maddəsində ("v", "e", "ə" və "i" bəndləri istisna olmaqla) nəzərdə tutulan hə­vəsləndirmələr tətbiq edilir.;"

"25-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəs­sisələrinin təqim (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 22-ci maddəsinin "a" və "b" bəndlərində nə­zərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malik­dirlər.;"

1.6. 27-ci maddəyə "komandirləri," sözdündən sonra "hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rek­torları (rəisləri)," sözləri, "matroslar" sözdündən sonra ", kursant­lar" sözü əlavə edilsin;

1.7. 32-ci maddədə "Ali hərbi məktəblərdə 31-ci maddədə" sözləri "Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəs­si­ələrində bu Nizamnamənin 23-1-ci maddəsində" sözləri ilə əvəz edilsin;

1.8. 38-ci maddəyə "matroslar" sözdündən sonra ", kursantlar" sözü əlavə edilsin;

1.9. 39-cu maddənin birinci hissəsinin ikinci abzasında "təd­ris hissələrinin və hərbi məktəblərin" sözləri "hərbi qulluqçu ha­zırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.10. III fəslin "ƏSGƏRLƏRƏ, MATROSLARA VƏ ÇA­VUŞLARA VERİLƏN İNTİZAM CƏZALARI" və "KOMAN­DİRLƏRİN (RƏİSLƏRİN) TABELİKLƏRİNDƏ OLAN ƏS­GƏRLƏRƏ, MATROSLARA VƏ ÇAVUŞLARA İNTİZAM CƏZALARI VERMƏ HÜQUQLARI" hissələrinin adlarına "MATROSLARA" sözdündən sonra ", KURSANTLARA" sözü əlavə edilsin;

1.11. 44-cü maddənin birinci hissəsinin ikinci abzasında "və matrosların" sözləri ", matrosların və kursantların" sözləri ilə əvəz edilsin;

1.12. aşağıdakı məzmununda 48-1-ci və 57-1-ci maddələr əla­və edilsin:

"48-1. Kursantlara:

a) məzəmmət;

b) töhmət;

v) şiddətli töhmət;

q) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisə­sin­dən kənara növbəti buraxılmadan məhrum etmə (qadın hərbi qulluqçular istisna olmaqla);

ğ) əlaçı döş nişanından məhrum etmə cəzası verilə bilər.;"

"57-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin təqim (qrup), bölük və tabor komandirləri kur­san­tlara bu Nizamnamənin 48-1-ci maddəsinin "a" və "b" bənd­lərində nəzərdə tutulan intizam cəzalarını tətbiq etmək hüqu­quna malikdirlər.;"

1.13. 60-cı maddəyə "komandirləri," sözdündən sonra "hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rek­torları (rəisləri)," sözləri, "matroslar" sözdündən sonra ", kursant­lar" sözü əlavə edilsin;

1.14. 61-ci maddənin "q" bəndi və 62-ci maddələğv edilsin;

1.15. 63-cü maddə aşağıdakı redaksiyada verilsin:

"63. Təqim (qrup), bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, töhmət və şiddətli töhmət əlan etmək hüquqları vardır.

Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) ko­mandirlərinin, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahi­yətinə malik olan əlahiddə hissə komandirlərinin (rəislərinin) bunlardan əlavə, gizir və miçmanlara öz vəzifələrinə tam uyğun olmaları barədə xəbərdarlıq etmək hüquqları vardır.;"

1.16. 64-cü, 65-ci, 71 - 73-cü, 74-cü (birinci halda) və 79-cu (birinci halda) maddələrin "b" bəndləri, 67-ci maddənin "q" bən­di və 68-ci maddə ləğv edilsin;

1.17. 83-cü maddənin birinci və ikinci hissələri aşağıdakı re­daksiyada verilsin:

"Rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayışı, yaxud əsgəri salamvermə qayda­sını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, is­tenilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar və za­bitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) hobs edə bilər.

Belo hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.;"

1.18. 98-ci maddənin birinci hissəsinin ikinci abzasında "və mat­roslara" sözləri ", matros və kursantlara" sözləri ilə əvəz edilsin;

1.19. 99-cu maddədən ", gizirlərin, miçmanların və zabitlə­rin" sözləri çıxarılsın;

1.20. 100-cü maddənin birinci hissəsinin "a" bəndinə "mat­roslara" sözdündən sonra ", kursantlara" sözü əlavə edilsin;

1.21. 102-ci maddənin üçüncü hissəsinin "a" bəndinə "əsgər­lər" sözdündən sonra ", kursantlar" sözü əlavə edilsin;

1.22. 104-cü maddənin birinci hissəsinə "matrosların" sözü­dən sonra ", kursantların" sözü əlavə edilsin;

1.23. həmin Nizamnaməyə 2 sayılı əlavə - "HƏRBİ QUL­LUQÇULARA İNTİZAM CƏZASI KİMİ VERİLMİŞ HƏBSİN İCRASI" üzrə:

1.23.1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1. Əsgər, matros və çavuşların həbsinin icrası bölük (ko­manda) baş çavuşuna həvalə edilir. İdarələrdə (müəssisələrdə) hərbi qulluqçunun həbsi həmin cəzanı təyin etmiş rəis və ya ida­rə (müəssisə) rəisinin göstərişi ilə təyin edilmiş şəxs tərəfindən icra olunur.;"

1.23.2. 2-ci maddənin üçüncü hissəsi ləğv edilsin;

1.23.3. 4-cü maddənin üçüncü hissəsində "İntizam qaydasın­da həbs olunmuş zabitlər, gizir və miçmanlar, həmçinin müddə­ti­ndən" sözləri "Müddətindən" sözü ilə əvəz edilsin;

1.23.4. 5-ci maddənin ikinci hissəsi ləğv edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 1994-cü il 23 sent­yabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503, № 11, maddə 1183) ilə təsdiq edilmiş "Azər­baycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. preambulanın ikinci hissəsində "məktəbləri" sözü "qul­luqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilsin;

2.2. 1-ci maddənin birinci və ikinci hissələrində "məktəblər və" sözləri "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisə­ləri və digər" sözləri ilə əvəz edilsin;

2.3. 4-cü maddənin beşinci hissəsində "məktəbləri," sözü "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri, digər" sözləri ilə əvəz edilsin;

2.4. 7-ci maddənin beşinci hissəsində "məktəblər" sözü "qul­luqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilsin;

2.5. 17-ci maddənin ikinci hissəsində "məktəb və" sözləri "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rek­torları (rəisləri) və digər" sözləri ilə əvəz edilsin;

2.6. 27-ci maddə üzrə:

2.6.1. ikinci hissəyə "saxlamaq" sözdündən sonra "(zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinat­lı təhsil müəssisələrinin kursantları istisna olmaqla)" sözləri əla­və edilsin;

2.6.2. dördüncü hissəyə "hərbi qulluqçunu" sözlərindən son­ra "(zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaq­la)" sözləri əlavə edilsin;

2.7. 40-cı maddənin birinci hissəsində "hərbi məktəblərində və idarələrində" sözləri "idarələrində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;

2.8. 52-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında "zabitlər, gizirlər (miçmanlar) və çavuşlar, həmçinin" sözləri "çavuşlar və" sözləri ilə əvəz edilsin;

2.9. 64-cü maddənin birinci hissəsində "məktəblərinin və" sözləri "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri­nin və digər" sözləri ilə əvəz edilsin;

2.10. 117-ci maddə üzrə:

2.10.1. birinci hissədə "məktəblərin" sözü "qulluqçu ha­zırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

2.10.2. ikinci hissədə "ali məktəblərin" sözləri "qulluqçu ha­zırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin" sözləri ilə, "rəis­ləri" sözü "rektorları (rəisləri)" sözləri ilə əvəz edilsin;

2.11. 119-cu maddənin üçüncü hissəsində "məktəblərdə" sö­zü "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin;

2.12. 319-cu maddənin ikinci hissəsində "hərbi təhsil müəs­sisələri və idarələrini" sözləri "idarələrin və hərbi qulluqçu ha­zırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

2.13. 335.1-ci maddəyə "əsgər (matros)," sözlərindən sonra "kursant," sözü əlavə edilsin;

2.14. 340-cı maddənin ikinci cümləsində "və matrosların" sözləri ", matrosların və kursantların" sözləri ilə əvəz edilsin;

2.15. həmin Nizamnaməyə 4 sayılı əlavə -"HAUPTVAXT HAQQINDA" üzrə:

2.15.1. 4-cü maddənin birinci cümləsindən ", gizirlər (miç­manlar) və zabitlər" sözləri və həmin maddənin ikinci cümləsi çıxarılsın;

2.15.2. 10-cu maddənin ikinci hissəsi, 15-ci maddə, 17-ci maddənin üçüncü və dördüncü hissələri ləğv edilsin;

2.15.3. 19-cu maddənin dördüncü hissəsində "zabitlər, çavuş­lar, gizirlər (miçmanlar), eləcə də" sözləri "çavuşlar və" sözləri ilə əvəz edilsin;

2.15.4. 20-ci maddənin ikinci cümləsi çıxarılsın;

2.15.5. 21-ci maddənin üçüncü hissəsi, 24-cü maddə və 25-ci maddənin beşinci hissəsi ləğv edilsin;

2.15.6. 29-cu maddə üzrə:

2.15.6.1. ikinci hissə ləğv edilsin;

2.15.6.2. dördüncü hissənin ikinci cümləsindən "və eləcə də zabitlərə və gizirlərə (miçmanlara)" sözləri çıxarılsın;

2.15.7. 31-ci maddənin üçüncü hissəsi və 43-cü maddənin bi­rinci hissəsinin ikinci abzası ləğv edilsin;

2.16. həmin Nizamnaməyə 5 sayılı əlavə - "Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizon­da ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçu­tu qaydası"nın adında "təhsil məktəblərinin, müəssisələrin" sözləri "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və digər müəssisələrin)" sözləri ilə, "qulluqçuların" sözü "qulluqu­clarının" sözü ilə əvəz edilsin;

2.17. həmin Nizamnaməyə 16 sayılı əlavə - "Dəfn mərasimi­nin təşkili və keçirilməsi Qaydaları"nın 5.2.3-cü maddəsinə "və­siqəsinə," sözdündən sonra "kursantların," sözü əlavə edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sent­yabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18,№ 5 (I kitab), maddə 499, № 11, maddə 1183) ilə təsdiq edil­miş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xid­mət nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. preambulanın dördüncü hissəsində "məktəbləri" sözü "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Bu Nizamnamə ilə kursantlar üçün başqa qayda nəzərdə tu­tulmadıqda, onlara malik olduqları hərbi rütbədən və tutduqları vəzifədən asılı olaraq müvafiq heyətdən olan hərbi qulluqçular üçün müəyyən edilmiş vəzifələr səmil edilir.;"

3.2. 11-ci maddənin birinci hissəsi üzrə:

3.2.1. ikinci - dördüncü abzalara "çavuşlar," sözdündən sonra "kursantlar," sözü əlavə edilsin;

3.2.2. beşinci abzasa "çavuşları," sözdündən sonra "kursantla­rı," sözü əlavə edilsin;

3.2.3. altıncı abzasa "əsgərləri" sözdündən sonra ", matrosları, kursantlar" sözləri əlavə edilsin;

3.3. 38-ci maddənin beşinci hissəsində "təhsil məktəblərinin və həmçinin tədris hissələrinin" sözləri "qulluqçu hazırlayan xü­susi təyinatlı təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

3.4. III fəslin adına "şəxslərin," sözdündən sonra "kursantla­rın," sözü əlavə edilsin;

3.5. 64-cü maddənin birinci hissəsinin səkkizinci abzasına, 67-ci maddənin birinci hissəsinin onuncu abzasına və 69-cu maddənin birinci hissəsinin on birinci abzasına "təhsil" sözdündən əvvəl "qulluqçu hazırlayan xüsusi təyinatlı" sözləri əlavə edilsin;

3.6. 89-cu maddənin birinci hissəsinin on birinci abzasına"əs­gər" sözdündən sonra "(matros), kursant" sözləri əlavə edilsin;

3.7. 109-cu maddənin birinci hissəsinin səkkizinci abzasına "təhsil" sözdündən əvvəl "qulluqçu hazırlayan xüsusi təyinatlı" sözləri əlavə edilsin;

3.8. 112-ci maddənin birinci hissəsi üzrə:

3.8.1. beşinci abzasa "təhsil" sözdündən əvvəl "qulluqçu ha­zırlayan xüsusi təyinatlı" sözləri əlavə edilsin;

3.8.2. altıncı abzasa "(matrosların)," sözdündən sonra "kursan­tların," sözü əlavə edilsin;

3.9. 116-cı maddənin birinci hissəsinin on ikinci abzasına "təhsil" sözdündən əvvəl "qulluqçu hazırlayan xüsusi təyinatlı" sözləri əlavə edilsin;

3.10. 122-ci maddənin birinci hissəsi üzrə:

3.10.1. beşinci abzasa "(matrosları)," sözdündən sonra "kur­san­tları," sözü əlavə edilsin;

3.10.2. on birinci abzasa "təhsil" sözdündən əvvəl "qulluqçu hazırlayan xüsusi təyinatlı" sözləri əlavə edilsin;

3.10.3. on ikinci abzasa "matrosları" sözdündən sonra ", kur­san­tları" sözü əlavə edilsin;

3.10.4. on altıncı abzasa "(matrosların)" sözdündən sonra ", kursantların" sözü əlavə edilsin;

3.11. 126-cı maddənin birinci hissəsi üzrə:

3.11.1. səkkizinci abzasda "əsgəri" sözdündən sonra "(matro­su), kursantı" sözləri əlavə edilsin;

3.11.2. on birinci və on ikinci abzalara "əsgərlər" sözdündən sonra "(matroslar), kursantlar" sözləri əlavə edilsin;

3.12. 127-ci maddənin ikinci cümləsində "çavuş və əsgərlə­rinin" sözləri "əsgər (matros), kursant və çavuşlarının" sözləri ilə əvəz edilsin;

3.13. 130-cu maddənin birinci hissəsi üzrə:

3.13.1. ikinci abzasa "(matroslara)" sözdündən sonra ", kursan­tlara" sözü əlavə edilsin;

3.13.2. yeddinci abzasa "(matroslarına)," sözdündən sonra "kursantlarına," sözü əlavə edilsin;

3.14. 131-ci maddənin birinci hissəsi üzrə:

3.14.1. birinci cümləyə "əsgərlərin" sözdündən sonra "(mat­rosların), kursantların" sözləri əlavə edilsin;

3.14.2. ikinci cümlədə "çavuş və əsgərlərinin" sözləri "əsgər (matros), kursant və çavuşlarının" sözləri ilə əvəz edilsin;

3.15. 132-ci maddənin birinci hissəsinin ikinci, on birinci və on doqquzuncu abzaslarına "əsgər" sözdündən sonra "(matros), kursant" sözləri əlavə edilsin;

3.16. 133-cü maddə üzrə:

3.16.1. birinci cümləyə "əsgərin" sözdündən sonra "(matro­sun), kursantın" sözləri əlavə edilsin;

3.16.2. ikinci cümləyə "əsgər" sözdündən sonra "(matros), kursant" sözləri əlavə edilsin;

3.17. 134-cü maddənin birinci hissəsinin ikinci abzasına "əs­gər" sözdündən sonra "(matros), kursant" sözləri əlavə edilsin;

3.18. 136-cı maddənin birinci hissəsinin ikinci, beşinci və al­tıncı abzaslarına "(matroslarına)" sözdündən sonra "və kursantla­rına" sözləri əlavə edilsin;

3.19. IV fəsildən əvvəl aşağıdakı məzmununda "Kursantın və­zifələri" hissəsi və 139-1 - 139-4-cü maddələr əlavə edilsin:

"Kursantın vəzifələri

139-1. Kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdislərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə ca­vabdehdir. O, bilavasitə rəisinə tabedir.

139-2. Kursantın vəzifəsidir:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluq­çusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respub­likasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamə­lərin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azər­baycan dövlətinin mənəfiyinə sədaqətli olmaq və bunun uğrun­da mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgənməmək;

hərbi işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlə­rin, komandirlərin (rəislərin) ona öyrətdiklərini sayılı yadda saxlamaq;

təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş im­tahanları vermək;

öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdan­la yerinə yetirmək;

üzrsüz səbəblərdən dərindən yayınmamaq, verilən tapşırıqla­rı vaxtında və keyfiyyətlə yerinə yetirmək;

komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetir­mək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

igid, cəsur və intizamlı olmaq, nələyi hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tə­ləblərini bilmək və yerinə yetirmək;

öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

dövlət sirrini qorumaq;

komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlamğa qayda­larına riayət etmək, pedaqoji işçilərin şərəfə və ləyaqətinə hör­mətlə yanaşmaq;

təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəis­lərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

dövlət əmlakını qorumaq



"Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 3-cü səh.

3.32. 363-cü maddənin ikinci cümləsində "məktəblərin" sözü "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;
3.33. 364-cü maddənin birinci hissəsi üzrə:
3.33.1. birinci cümləyə "Əsgərlər" sözündən sonra "(matroslar, kursantlar" sözləri əlavə edilsin;
3.33.2. ikinci cümləyə "əsgər" sözündən sonra "(matros, kursant" sözləri əlavə edilsin;
3.34. 365-ci maddənin üçüncü hissəsinin ikinci cümləsinə "Əsgər" sözündən sonra "(matros, kursant" sözləri əlavə edilsin;
3.35. 373-cü maddənin ikinci hissəsinin altıncı abzasında "çavuşlar və əsgərlər" sözləri "əsgərlər (matroslar, kursantlar və çavuşlar" sözləri ilə əvəz edilsin;
3.36. 385-ci maddə üzrə:
3.36.1. birinci hissəyə "Əsgər" sözündən sonra "(matros, kursant" sözləri əlavə edilsin;
3.36.2. dördüncü hissənin birinci cümləsinə "Əsgərlər" sözündən sonra "(matroslar, kursantlar" sözləri əlavə edilsin;
3.37. 387-ci maddənin ikinci hissəsinə "əsgərlər" sözündən sonra "(matroslar, kursantlar" sözləri əlavə edilsin;
3.38. 388-ci maddəyə "əsgər" sözündən sonra "(matros, kursant" sözləri əlavə edilsin;
3.39. həmin Nizamnaməyə 1 sayılı əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələləri hərbi rütbələrinin Siyahısı"ndan hər iki halda "(kursant)" sözü çıxarılsın və həmin Siyahıya "Baş əsgər Baş matros" abzasından sonra aşağıdakı məzmununda yeni abzaslar əlavə edilsin:

"Kursantlar

Kursant Kursant"
3.40. həmin Nizamnaməyə 2 sayılı əlavə - "HƏRBİ HİSSƏNİN (GƏMİNİN) FƏXRİ KİTABI"nın 2-ci maddəsinə "matros," sözündən sonra "kursant," sözü əlavə edilsin;
3.41. həmin Nizamnaməyə 3 sayılı əlavə - "HƏRBİ QULLUQÇULARLA SORĞU APARILMASI QAYDASI" üzrə:
3.41.1. 3-cü maddənin birinci hissəsinə "əsgərlər," sözündən sonra "matroslar, kursantlar," sözləri əlavə edilsin;
3.41.2. 4-cü maddənin birinci hissəsinin birinci cümləsinə "Əsgərlərin" sözündən sonra ", matrosların və kursantların" sözləri əlavə edilsin;
3.42. həmin Nizamnaməyə 4 sayılı əlavə - "HƏRBİ ANDIÇMƏ QAYDASI HAQQINDA ƏSASNAMƏ" üzrə:
3.42.1. 2-ci maddənin birinci hissəsinin üçüncü abzasında "(xüsusi) məktəb kursantları və hərbi akademiya" sözləri "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və" sözləri ilə əvəz edilsin;
3.42.2. 3-cü maddədə "(xüsusi) məktəb kursantları və hərbi akademiya dinləyiciləri hərbi hissə komandirinin, məktəb, hərbi akademiya" sözləri "qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları və dinləyiciləri hərbi hissə komandirinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektorunun (rəisinin)" sözləri ilə əvəz edilsin;
3.43. həmin Nizamnaməyə 13 sayılı əlavə - "BÖLÜYÜN SİLAHLARININ VƏ DÖYÜŞ SURSATININ VERİLMƏSİ KİTABI"nın "QEYDLƏR" hissəsinin 1-ci bəndinin birinci cümləsinə "əsgər" sözündən sonra "(matros, kursant" sözləri əlavə edilsin;
3.44. həmin Nizamnaməyə 16 sayılı əlavə - "HƏRBİ HİSSƏLƏRƏ DÖYÜŞ BAYRAQLARI VERİLMƏSİ QAYDASI HAQQINDA ƏSASNAMƏ"nin 1-ci maddəsinin birinci hissəsinə "təhsil" sözündən əvvəl "qulluqçu hazırlayan xüsusi təyinatlı" sözləri əlavə edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 176-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6-cı maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirirlər.";
4.2. 10-cu maddə üzrə:
4.2.1. birinci hissədə "xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci" sözləri "vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci" sözləri ilə əvəz edilsin;
4.2.2. cədvəlin "əsgərlər və matroslar" sətrindən bütün hallarda "(kursant)" sözü çıxarılsın və həmin cədvəl "əsgərlər və matroslar" sətrindən sonra aşağıdakı məzmununda yeni sətir əlavə edilsin:

kursantlar	kursant	kursant	kursant	kursant	kursant
------------	---------	---------	---------	---------	---------

4.2.3. "Qeyd" hissəsinə aşağıdakı məzmununda 3-cü bənd əlavə edilsin:
"3. Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulur.";
4.3. 45-ci maddənin ikinci hissəsinə birinci halda "matros," sözündən sonra "kursant," sözü əlavə edilsin;
4.4. 47-ci maddənin "v" bəndi ləğv edilsin;
4.5. aşağıdakı məzmununda 48-1-ci maddə əlavə edilsin:
"48-1."Kursant" hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən verilir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər "kursant" hərbi rütbəsinin yuxarı hərbi rütbə alması hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılır və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirirlər.";
4.6. 49-cu maddənin birinci hissəsinin "b" bəndində "əsgər", "matros", "baş əsgər" və ya "baş matros" hərbi rütbələrində" sözləri "kursant hərbi rütbəsində" sözləri ilə əvəz edilsin;
4.7. 69-cu maddənin birinci hissəsinin birinci cümləsinə "matros," sözündən sonra "kursant," sözü əlavə edilsin;
4.8. 172-ci maddə üzrə:
4.8.1. birinci hissədə "xidmət" sözündən əvvəl "vəzifə və hərbi" sözləri əlavə edilsin;
4.8.2. aşağıdakı məzmununda "Qeyd" hissəsi əlavə edilsin:
"Qeyd: Normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda "kursant" hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri bu Əsasnamənin 172-ci maddəsinin birinci hissəsi ilə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır."
Maddə 5. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli və 7 mart tarixli 152-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 26-cı maddəyə "(matros)," sözündən sonra "kursant," sözü əlavə edilsin;
5.2. 28.3-cü maddənin ikinci cümləsində "müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr" sözləri "normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələri" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:
"Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələrinə kursant qismində qəbul edilən gənclər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları normativ hüquqi aktlarla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kursantların hüquqlarından istifadə edir və onların vəzifələrini yerinə yetirirlər.";
5.3. 30-cu maddə üzrə:
5.3.1. 30.2-ci maddədə cədvəlin "Əsgərlər və matroslar" sətrindən hər iki halda "(kursant)" sözü çıxarılsın və həmin sətrindən sonra aşağıdakı məzmununda yeni sətir əlavə edilsin:

Kursantlar	Kursant	Kursant
------------	---------	---------

5.3.2. aşağıdakı məzmununda 30.4-1-ci maddə əlavə edilsin:
"30.4-1. Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulur.";
5.4. 31.4-cü (birinci halda)və 33.3-cü maddələrə "matros," sözündən sonra "kursant," sözü əlavə edilsin;
5.5. 44-cü maddəyə aşağıdakı məzmununda "Qeyd" hissəsi əlavə edilsin:
"Qeyd: Normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri bu Qanunun 44.1-ci maddəsi ilə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanır.".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2025-ci il

IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilib



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 10-da IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev forumu açaraq ölkəsinin iqtisadi və investisiya imkanları barədə məlumat verib.

Tədbirdə çıxış edən Baş nazir Ə.Əsədov Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və əlverişli investisiya mühiti haqqında danışıb.

Qeyd olunub ki, 2024-cü ildə ölkəmizin iqtisadiyyatı 4,1 faiz, qeyri-neft-qaz sektoru 6,2 faiz artıb. Vurğulanıb ki, Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən də azdır, maliyyə ehtiyatlarımız isə xarici borcumuzu 14 dəfə üstələyir.

Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verən Baş nazir vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyət toxunulmazlığının təmin edilməsi məqsədilə ardıcıl işlərin aparıldığını deyib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış yeddi sənaye parkı fəaliyyət göstərir. İnvestorlar üçün unikal şərtlər təklif edən Ələt azad iqtisadi zonası xüsusi qeyd edilib.

"Yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır. Bunun nəticəsidir ki, son 20 ildə iqtisadiyyatımıza 338 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur, bunun da yarısı birbaşa xarici investisiyadır", - deyər Ə.Əsədov bildirib.

Eyni zamanda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranmış yeni real-liqlərin də investisiya əməkdaşlığı üçün yaxşı imkanlar açdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparır.

Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbin və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə Özbəkistan və Qazaxıstan tərəflərinə minnətdarlıq ifadə olunub.

Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyinə toxunan Ə.Əsədov fondun xətti ilə bu gün

müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələrin nəzərdən keçirildiyini məmnunluqla qeyd edib.

Diqqətə çatdırılıb ki, əməkdaşlıq üçün digər perspektivli istiqamət alternativ enerji sahəsidir. Azərbaycanın bu sahədə genişmiqyaslı gündəliyi var. Artıq dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələr həyata keçirilir.

Azərbaycanın Avropaya yaşıl enerji tədarüklüsü kimi də fəal inkişaf etdiyini deyər Ə.Əsədov ölkəmizin bu gün Gürcüstan, Rumıniya və Macarıstanla birgə Qara dənizin dibi ilə Avropaya yaşıl enerji dəhlizinin yaradılması layihəsi üzərində işlədiyini vurğulayıb.

Bildirilib ki, bununla yanaşı, COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstanın dövlət başçıları Xəzər dənizi-Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerjinin ixracı üçün geniş imkanlar açan Saziş imzalayıblar.

Sonda Daşkənd Beynəlxalq İnvestisiya Forumunun bundan sonra da investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayacağına əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb



Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham



Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb. Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib. Görüşdə Azərbaycan ilə Özbə-

kistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluqla ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb. İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahə-

lərdə inkişaf perspektivləri müzakirə edilib. Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.





Qurtuluşdan Zəfərə

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycana tarixi qələbələr qazandırır

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan bizi 32 illik zaman ayırır. Bu, Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafının təməlləri qoyuldu.

Artıq xalqımız 5 ildir ki, Milli Qurtuluş Günü nü qalib xalq kimi qürur hissi ilə qeyd edir. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə suverenliyimiz tam təmin olunub.

Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Günü'nün müstəsna yeri var. Həmin tarixi gün xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənzimləndirən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: Bu xilaskarlıq missiyası xalqımıza şanlı qələbələr yaşadıb.

Bunu 32 il öncəyə ekskurs edib həmin tarixi dövrə nəzər yetirdikdə aydın şəkildə görə bilərik. Ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda özəl torpaqlarını - doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir tələpəli mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət - vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Cəmiyyətdə ümumi bir fikir yaranmışdı ki, ölkəni düşdüylü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu 9-10 dekabr hakimiyyəti dövrə etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

Heydər Əliyev bundan öncə dəfələrlə öz həyatını riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoymaqla tarixi-siyasi məsuliyyəti üzünə götürmüşdü. 32 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı. Ulu Öndər müstəqilliyimizin ilk illərində yaranmış vəziyyəti belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxilə hakimiyyət çöküşməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələr bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin milli iradə və etimad əsasında prezident seçilməsindən sonra ölkəmizdə sabitliyin təmin edilməsi, bütün sahələri əhatə edən kompleks islahatların aparılması, sistemli ordu quruculuğu, milli maraqlara və zamanın çağırışlarına uyğun xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edildi, qarşıda duran milli hədəflər və strateji vəzifələr gerçəkləşdirildi, yüksəlişin möhkəm əsasları yaradıldı.

Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycanı Qurtuluşdan Zəfərə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu. Dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsinə təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yerdədir, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan artıq öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.

Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında - sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir. Həm Heydər Əliyevi, həm də İlham Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar. Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev Azərbaycan tarixinin ən qüdrətli dövlətine çevirib, 200 illik uydurma erməni külyasına son qoyub, xalqın ən ağırlı problemi olan keçmiş Qarabağ münaqişəsini öz gücünə 44 günə həll edib.

2020-ci ilin sentyabrında başlayıb noyabrda Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dünyada sözü imzası qədər keçərlili olan global lider kimi tanınır. Onun həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevirib. Ölkəmiz ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.

Bu gün ölkəmiz özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər istiqrarlı, güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib.

Rəşad BAXSƏLİYEV,
"Azərbaycan"



Konstitusisiya və Suverenlik İli 2025



Bərpa olunan ədalət

Sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılmış və mərkəzi Xankəndi şəhəri olan bu bölgədə könərdən gəlmələr hesabına ermənilərin sayı məqsədyönlü şəkildə artırılmışdı. Eyni zamanda burada idarəetmədə bütün rəhbər vəzifələr ermənilərə həvalə olunmuş, azərbaycanlılar hər sahədə sıxışdırılmışdı.

DQMV-nin yarandığı vaxtlardan etibarən onun Ermənistanla birləşdirilməsi məsələsinə dəfələrlə cəhd edilmiş, bu mənfur niyyət 1988-ci ildə daha açıq şəkildə alınıb. 1987-ci ildə Ümummilli Lider Heydər Əliyevin vəzifəsindən kənarlaşdırılması fərsətdən istifadə edən erməni millətçiləri DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanla birləşdirilməsi ilə əlaqədar yenidən məsələ qaldırılmışdır. Onların iddialarına görə, guya Qarabağ bölgəsində sosial-iqtisadi gerilik hökm sürürdü. Ancaq erməni şovinistləri tərəfindən ortaya atılan bu iddialar tamamilə uydurma idi. Tarixi faktı ki, məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və səyləri ilə muxtar vilayət o dövrdə Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrilmişdi. Lakin bütün bunlar erməni millətçilərini qane etmirdi və məkrli planlarını həyata keçirmək üçün xalqımızı açıq hədəfə almışdılar.

20 fevral 1988-ci ildə erməni millətçiləri DQMV-nin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq qərar qəbul etdilər ki, bu vilayət Azərbaycanın tərkibindən çıxır və Ermənistanla birləşdirilir. Bu bədnam qərarə etirazlarını bildirmək üçün fevralın 22-də Əsgəran rayonu ərazisində Ağdam rayonunun sakinləri dinc nümayiş keçirmişdilər. Həmin zaman ermənilərin atəş açması nəticəsində iki azərbaycanlı gənc qətlə yetirilmişdi. Elə bu qanlı hadisənin törədildiyi vaxtdan etibarən erməni şovinistləri daha geniş əl-qol açaraq son ikisərlilik tarixin müxtəlif dövrlərində olduğu kimi, yenidən xalqımızı deportasiyalarla, kütləvi qətlərə üz-üzə qoydular, ərazilərimizə açıq şəkildə iddia etməyi, ardınca isə işğala başladılar.

Tarixin faciəvi üzü

11 iyun 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd xətti boyu fəvqəladə vəziyyət elan etdi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezidenti Kitabxanasının "Odlar Yurdu Azərbaycan" elektron toplusunda bu barədə yer alan məlumatda bildirilir ki, həmin zaman sərhədlər mühəndis qurğuları ilə möhkəmləndirildi, onu müdafiə etmək üçün xüsusi milis dəstələri yaradıldı: "Bu zaman SSRİ silahlı qüvvələri SSRİ-nin saxlanması mənasibət haqqında 17 mart ümumittifaq referendumunda iştirak etməyən Ermənistanla "dərslər vermək", habelə Azərbaycandakı kommunist rejimini dəstəkləmək üçün erməni silahlı dəstələrinə köməyi xeyli azaldı. 1991-ci il mayın əvvəllərində Çaykənd və Martunəşəndə pasport rejimi yoxlanıldı və hərbişəkilənmiş erməni birləşmələri tərk-silah edildi. İyulun əvvəllərində Goranboy rayonunun Azadkənd, Sarısu, Manaşid, Erkeç və Buzluq kəndlərində erməni silahlı quldurlarının dayaq məntəqələri dağıdıldı. Erməni əhali öz razılığı ilə bu bölgələrdən köçüb getdilər. Lakin ermənilər sərhəd zonalarındakı Azərbaycan kəndlərində basqınlarla əl çəkmirdilər".

Qeyd olunur ki, 1991-ci il avqustun 18-22-də erməni hərbi hissələri rusların köməyi ilə, vertolyotlar və ağır texnikadan istifadə etməklə Qaxax rayonuna hücumə keçdilər. Bağanis-Ayırım kəndi dağıdıldı, dinc əhaliyə işğalçılar qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar.

Erməni daşnak avantürasına Qərb dövlətləri havadarlıq edir, sovet rəhbərliyi isə xeyir-duasını gizlədə bilmirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslər isə cəsarətsizlikləri və qətiyyət-sizlikləri ilə erməni dəyirmanına su tökdülər. Beləliklə, SSRİ-nin dağılmasına sevinən və müstəqilliyini bərpa edən müttəfiq respublikalardan fərqli olaraq Azərbaycan nə müstəqilliyin şirinliyini dadda bildi, nə də şəhər və kəndlərimizi erməni işğalından qoruya bildi".

Yüzminlərlə azərbaycanlının Qərbi Azərbaycandan - öz dədə-baba torpaqlarından silah və zor gücünə qovulduqlarını, yüzlərlə dinc sakinin işğalçılara məruz qalaraq öldürüldüyünü deyən deputat vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurda erməni hərbi birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı dövlət səviyyəsində də qırğınlar törədilməyə başlandı: "1990-cı il iyunun 11-də Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd boyu ərazilərdə fəvqəladə vəziyyət elan etdi. Bir çox erməni kəndində silahlı dəstələr tərk-silah edildi, azərbaycanlıların evlərini yandıranlar istintaqa cəlb edildilər. Amma Ali Sovetin bu qərarı kağız üzərində qaldı. Son nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, bir milyon insan qaçqın və köçkün həyatını yaşamağa məcbur edildi".

Azərbaycan rəhbərliyi bütün ümidini ittifaq mərkəzinə bağlayırdı, amma...

11 iyun 1990-cı ildə Azərbaycan SSR Ali Soveti-nin qəbul etdiyi qərarla bağlı "Azərbaycan" qəzetinin suallarını cavablandırın Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərovun sözlərinə görə, sovet rəhbərliyinin yenidənqurma və aşkarlıq siyasəti dünyanın ərazi baxımından altıdəfədən çox böyükdür. Erməni əhali öz razılığı ilə bu bölgələrdən köçüb getdilər. Lakin ermənilər sərhəd zonalarındakı Azərbaycan kəndlərində basqınlarla əl çəkmirdilər".

Erməni daşnak avantürasına Qərb dövlətləri havadarlıq edir, sovet rəhbərliyi isə xeyir-duasını gizlədə bilmirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslər isə cəsarətsizlikləri və qətiyyət-sizlikləri ilə erməni dəyirmanına su tökdülər. Beləliklə, SSRİ-nin dağılmasına sevinən və müstəqilliyini bərpa edən müttəfiq respublikalardan fərqli olaraq Azərbaycan nə müstəqilliyin şirinliyini dadda bildi, nə də şəhər və kəndlərimizi erməni işğalından qoruya bildi".

Yüzminlərlə azərbaycanlının Qərbi Azərbaycandan - öz dədə-baba torpaqlarından silah və zor gücünə qovulduqlarını, yüzlərlə dinc sakinin işğalçılara məruz qalaraq öldürüldüyünü deyən deputat vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurda erməni hərbi birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı dövlət səviyyəsində də qırğınlar törədilməyə başlandı: "1990-cı il iyunun 11-də Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd boyu ərazilərdə fəvqəladə vəziyyət elan etdi. Bir çox erməni kəndində silahlı dəstələr tərk-silah edildi, azərbaycanlıların evlərini yandıranlar istintaqa cəlb edildilər. Amma Ali Sovetin bu qərarı kağız üzərində qaldı. Son nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, bir milyon insan qaçqın və köçkün həyatını yaşamağa məcbur edildi".

Anar İsgəndərov vurğuladı ki, Azərbaycan tərəfi sərhədlərin möhkəmləndirilməsinə maraq göstərmirdi. Azərbaycan rəhbərliyi bütün ümidini mərkəzə bağlayırdı. Mərkəz isə Azərbaycanı yox, Ermənistanı müdafiə edirdi: "Əslində, Qarabağda muxtar qurumun yaradılması, Naxçıvanın kəndlərinin Ermənistanla verilməsi bunu təsdiqləyirdi. Belə ki, sovet dövləti təşkil olunan bəri Ermənistanla dəstək verilir. Azərbaycan rəhbərliyi həm də erməni daşnak qüvvələrinə qarşı mübarizədə xalqın gücündən bəhrələnmək istəmədi. Bu

mübarizədə xalq və iqtidar birləşə bilmədi. Kamran Bağrovun səhvlərini Əbdürrəhman Vəzirov təkrar etdi. Hakimiyyətə gələn Xalq Cəbhəsi də xalqı birləşdirə bilmədi. Yalnız Azərbaycanın müstəqilliyi təhlükəli vəziyyətlə üz-üzə gələndə, vətəndaş müharibəsi və qardaş qırğını qarşısını ağızdan kəsəndə siyasi rəhbərlik kömək üçün Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev Azərbaycan xalqının arzu və istəklərini reallaşdırmaq üçün xalqın harayına səs verdi və xilaskarlıq missiyasına başladı".

Milli maraqlarımız qətiyyətlə təmin edildi

Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin söylərinin və qətiyyətinin nəticəsi olaraq Azərbaycan 2020-ci il Vətən müharibəsində təcavüzkar Ermənistanı məğlubiyyətə uğrattı, torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə 23 saatlıq anti-terror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bərpa olundu, Konstitusiyamız bütün ərazilərimizdə həqiqi qüvvəyə mindi. 24 may 2024-cü ildə Qaxax rayonunun Bağanis-Ayırım, Aşağı Əskipara, Xeyrmlı və Qızılaçlı kəndləri ölkəmizə qaytarıldı. Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edildi. Qeyd edək ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşdırılan ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Azərbaycanın tarixə, haqq, ədalətə dayanan Zəfəri sayəsində erməni şovinistlərinin bütün çirkin planları məhv edilərək milli maraqlarımız qətiyyətlə təmin edildi.

Yasəmən MUSAİYEV,
"Azərbaycan"





Azərbaycanın xarici siyasətinin uğurları



Azərbaycan, Türkiyə və Pakistan arasındakı siyasi tomasların üçtərəfli əməkdaşlıq formatında intensivləşməsi ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin regional hərbi-siyasi blok müstəvisinə transformasiyasından xəbər verir. Belə bir ittifaqın Avropa və Asiya qitələrinin birləşdiyi qovşaqlarda formalaşması yeni gücün meydana çıxması deməkdir ki, onun bu böyük və mürəkkəb coğrafiyanın təhlükəsizlik arxitekturasında nəzərə alınması mümkün deyil.

Bakı-Ankara-İslamabad birliyi sözdə və kağızda mövcud olan güc mərkəzi deyil - formalaşan üçbucağın hər üç üzvü zamanla sınaqdan çıxmış hərbi-siyasi potensiala malik geosiyasi vahiddirlər. Türkiyə özünün hərbi-sənaye kompleksi, Avropada ən böyük ordu və geosiyasi nüfuzu ilə global oyunçu rolunda çıxış edir. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra orta güc statusuna yiyələnib, siyasi və iqtisadi təsir arealını yerləşdirmiş bölgənin hüddullarından çox-çox kənara çıxarmağa müvəffəq olan və yeni dünya nizamını ödəyən dövlətdir. Pakistan isə Hindistanla son gerginlik fonunda qalib çıxmaqla ciddi imicli, nüvə silahına və döyüşkən hərbi gücə malik olduğunu sübut edən geosiyasi aktordur. Belə bir real-liq sözügedən geosiyasi üçbucağın mövcudluğunu nəzəri-konseptual mərhələdən praktiki fazaya daşıyır - Ankara-Bakı-İslamabad oxu Yaxın Şərq, Cənubi Qafqaz və Cənubi Asiya regionlarının gündəm müəyyən edən qüvvəsinə çevrilir.

Qloballaşan əməkdaşlıq

Siyasi və iqtisadi amillərin qarşılıqlı şəkildə bir-birlərini tamamladığını nəzərə alsaq, bu müttəfiqliyin arxasında ən müxtəlif sferalarda qurulacaq və yaxud artıq fəaliyyətdə olan işbirliyi təsəvvür edə bilərik. Azərbaycanla Türkiyə bu formatda uğurlu birlik, həmrəylik nümunəsini artıq 30 ilə yaxındır ki, uğurla sınaqdan çıxarır. İqtisadiyyatlarımız qarşılıqlı sərmayə yatırımı ilə kifayət qədər sıx şəkildə qulğalaşıblar. İqtisadi tomaslar təkcə ikitərəfli əməkdaşlıqla möhüdləşsün: Azərbaycanla Türkiyə zəngin karbohidrogen ehtiyatları və kəmərlər infrastrukturunu ilə Avropa qitəsinin müasir enerji təhlükəsizliyi arxitekturasında aparıcı amilə çevrilib. Bu gün Azərbaycan Avropanın 10 üzvünü mavi yanacaqqa təmin edir və onların 8-i Avropa İttifaqının təmsilçiləridir ki, Rusiya ilə Ukrayna arasında sürən və sonu görünməyən müharibə kontekstində bunun global əhəmiyyəti var.

Pakistan yerləşdiyi bölgənin mühüm kənd təsərrüfatı ölkəsidir. Pakistanın iqtisadiyyatı həm ərazisinin böyüklüyü, həm də əhalisinin çoxluğu, habelə elmi-intellektual, hərbi potensialı ilə ciddi perspektivə malikdir. Pakistanın coğrafi yerləşməsi onun iqtisadi perspektivlərini daha da əl-

verişli edir. Söhbət ondan gedir ki, Pakistan dünyanın ikinci iqtisadiyyatı olan və Qlobal Cənub müstəvisinin liderinə çevrilən Çinlə növbəti qonşudur, eyni zamanda olduqca yaxın siyasi müttəfiqdir. Hindistanla mövcud olan gerginlikdə bu amilin çəkisi heç də az deyil. Dehli Pekinin global rolundan ciddi narahat olan tərəflərdən biridir və Çin-Pakistan müttəfiqliyini özü üçün təhlükə hesab edir. Pekinlə müttəfiqliyin hərbi və hərbi-sənaye kompleksləri baxımından önəmi son gerginlik zamanı xüsusilə artıb. Belə ki, hərbi arsenalı Çinlə əməkdaşlığın nəticəsi olan Pakistanın Qərbi və Rusiya silahına üstünlük verən Hindistanı üstələməsi dünyanın aparıcı ekspertləri tərəfindən xüsusi qeyd edilir. Hətta ABŞ-də belə həyəcan təbii cəhətdir ki, Çin Qərbi silah istehsalı sahəsində də qabaqlayır. Bu amil güclü hərbiyyəsi olan Türkiyə, qalib ordu və Azərbaycan və hərbi gücünü təsdiqləmiş Pakistan arasındakı strateji əməkdaşlıq formatını daha da cəlbədicə və mövcudluğunun nəzərə alınmasını qaçılmaz olan reallığa çevirir.

Strateji işbirliyinin iqtisadi bazisi

Pakistanın Türkiyə və Azərbaycan kimi şəxələnmiş iqtisadiyyatları olan ölkələrlə işbirliyi daha bir formatda səmərəli nəticə verə bilər. Söhbət İslamabadın xüsusilə son illərdə daha intensiv xarakter və praktiki görüntü almış türk dünyası çərçivəsindəki iqtisadi proseslərə qoşulmaq perspektivindən gedir. Ukraynada davam edən müharibə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsilə regional nəqliyyat infrastrukturuna yeni nəfəs verməsi bölgəməzindən keçən Orta dəhliz layihəsini Çinlə sıx ticarət edən Avropa bazarları üçün alternativsiz marşruta çevirib. Bu gərəklilik türk dövlətləri arasındakı iki və çoxtərəfli iqtisadi əməkdaşlıq daha da intensivləşir. Özü də söhbət yalnız ticarət və logistikadan getmir. Məsələn, dünya iqtisadiyyatının yeni trendi olan "yaşıl enerji" kimi məxsusi sahə belə bu əməkdaşlıq formatından impuls alır.

Çin bazarlarını Avropa qitəsilə birləşdirən global nəqliyyat marşrutunun əsas hissəsi türk dövlətlərinin payına düşür. Bu global iqtisadi layihənin ən azı siyasi dividendləri türk coğrafiyasının gələcək inkişafı baxımından əlahiddə rola malikdir. Layihənin gətirəcəyi gəlirlər mövcud olan mübahisə və anlaşılmazlıqların belə tez bir

zamanda çözülməsinə imkan yaradır. Məsələn, onilliklər boyu mövcud olan, hətta zaman-zaman hərbi çaxnaşmalara yol açan Tacikistan-Qırğızistan sərhəd probleminin sürətlə, bir anda çözülməsinə buradan keçəcək logistik marşrutların mühüm əhəmiyyəti var. Bu yoldan əldə ediləcək gəlirlər illərdir konservasiya olunan və tərəflərdən heç birinə xeyir gətirməyən sərhəd mübahisələrindən qat-qat aktual və vacibdir.

Pakistanın Orta Asiya ilə qonşuluğu, Çinlə sıx iqtisadi kooperasiyası və Azərbaycan-Türkiyə birliyinə yaxınlığı onun iqtisadi gücünə güc qatacaq perspektivə çevrilir. İslamabad eyni zamanda Azərbaycan və Türkiyə vasitəsilə Avropa iqtisadiyyatına çıxış əldə edir. Üstəlik, Bakı ilə əməkdaşlıq enerji sahəsindəki işbirliyini də aktual edir.

Qalib gələcək: yeni dünya nizamında strateji tərəfdaşlıq

Mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilmiş Zirvə toplantısı dövlətlərimiz arasındakı çoxşaxəli əməkdaşlıq tellərinin perspektivini bir daha nümayiş etdirdi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərif növbəti dəfə dünyaya müttəfiqliklərinin mesajlarını verdilər. Laçından cəmi bir neçə kilometrlikdə yerləşən Şuşada Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair Bəyannamənin imzalandığını nəzərə alsaq, Şərqi Zəngəzurun bu füsunkar şəhərinin də Pakistanın qarşada dövlətlər arasındakı təhlükəsizlik faktına dəstək ifadə etdiyi yer kimi tarixə düşdüyünü qeyd edə bilərik.

Hor bir dövlətin strateji vizyonunu, nüfuzunu müəyyən edən onun rəhbəridir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında olan strateji işbirliyini bir daha təsdiqləmələri, həmçinin bu formatda görülməli işlərin "yol xəritəsi"ni müəyyən etmələri Bakı-Ankara-İslamabad geosiyasi oxu formatındakı cəstəqimətli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Azərbaycan üçün bu əməkdaşlığın beynəlxalq platformalarda qarşılıqlı dəstək, hərbi komplekslərin işbirliyi, iqtisadiyyatların kooperasiyası baxımından olduqca böyük önəmi var. Yalnız bir faktı qeyd etmək ümumi mənzərənin təsəvvür edilməsi üçün kifayətdir: Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollarlıq

sərmayə yatırır. Hazırda Pakistan iqtisadiyyatına 2 milyard dollar dəyərində investisiya qoymaq aktiv gündəmədir. Bu iqtisadi perspektivnin siyasi və təhlükəsizlik amillərinə güc əlavə etməsi olduqca vacibdir. Prezident İlham Əliyev əmindir ki, aramızda olan bu münasibətlər bir çox məqamda vahid mövqedən çıxış etməyimiz üçün güclü əsasdır: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyətə daşıyır. Multinodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakını əməkdaşlığımız daha da token verəcəyinə əminlik."

Müdifə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirir. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir...

Eyni zamanda beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz güclü məzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik."

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə əmindir ki, Bakı, Ankara və İslamabad arasındakı strateji münasibətlər ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaq: "Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüddullarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük..."

Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və

nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərindən təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik."

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə hesab edir ki, hazırkı mürəkkəb beynəlxalq reallıqda İslamabadın Bakı və Ankara kimi müttəfiqlərinin olması onun geosiyasi mövcudluğunun təhlükəsizlik aspekti baxımından olduqca vacibdir: "Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminlik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirir ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz özəmətlə qaya kimi bizimlə bərabər dayanmış və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahsız qardaşlar kimi sülhü, ədaləti və mədəni dəyərləri hər zaman üstün tutacağıq."

Zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləməyə imkan verir."

Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin əzmi əyani şəkildə göstərir ki, ölkələrimiz arasındakı üçtərəfli əməkdaşlıq formatının perspektivli gələcəyi var. Liderlərimizin qətiyyətini, habelə siyasi, hərbi və iqtisadi amilləri nəzərə almaqla qeyd edə bilərik ki, bu platforma özünün çoxşaxəli potensialı ilə böyük coğrafiyanın əsas güc mərkəzi və təhlükələri birgə şəkildə önləyib bilən qüvvəyə çevrilə bilər. Bunu Hindistanla hərbi gerginlik fonunda Azərbaycan və Türkiyənin Pakistan verdiqləri qətiyyətli dəstək bir daha sübut etdi.

*İradə ƏLİYEVƏ,
"Azərbaycan"*

"Əş-Şərq əl-Avsət":

"Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir"

"Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüddullarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir".



AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Ər-Riyaddakı səfiri Şahin Abdullayev Səudiyyə Ərəbistanının Londonda nəşr olunan "Əş-Şərq əl-Avsət" qəzetinə müsahibəsində yer alıb.

Cari ilin aprel ayında Ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətləri arası Müştərək Komissiyasının 8-ci iclasının keçirildiyini bildiren səfir bu iclasın nəticələrinin reallaşdırılması ilə daha çox faydalı əməkdaşlığın gözəndiyini vurğulayıb. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İsgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib.

Müsahibədə həmçinin qeyd olunur ki, son illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, xüsusilə iqtisadiyyat, investisiya, enerji, turizm və mədəniyyət sahələrində əlaqələrdə nəzərəcarpan inkişaf müşahidə olunur. Bildirilir ki, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki ən önəmli investorlardan biridir.

Eyni zamanda müsahibədə xatırladırlar ki, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) əsnasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədilə birgə icra proqramı imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak ediblər.

Bundan başqa, yazıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəməndə prioritet sahələrdə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb.

Eyni zamanda müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulan və Azərbaycanada azad iqtisadi zonalarla sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.

Müsahibəsində turizm sahəsində də əməkdaşlığa toxunan səfir ötən il Azərbaycanla 100 mindən çox səudiyyəli turistin gəldiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu rəqəm 2023-cü ilə müqayisədə 31 faizdən çox artım deməkdir. Vurğulanır ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə və birgə turizm proqramlarının inkişafına, davamlı turizm sahəsində təcrübə mübadiləsinə, eləcə də müştərək turizm tədbirlərinin və sərgilərin təşkilinə diqqət yetiriləcək.

Həmçinin müsahibədə Azərbaycanın neft strategiyası, regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu, bu sahədə həyata keçirilmiş iri layihələr qeyd olunur.

Bundan başqa, ölkəmizin uğurla evsahibliyi etdiyi COP29 konfransı və bu tədbir çərçivəsində əldə edilmiş nailiyyətlər, o cümlədən iqlim maliyyələşməsi barədə razılıq müsahibədə diqqət mərkəzində olub.

Səfir Ş.Əbdullayev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin tarixi və qardaşlıq əlaqələri əsasında qurulduğunu, qarşılıqlı hörmət və ortaq maraqlara dayandığını vurğulayıb.

Diplomat həmçinin Səudiyyə Ərəbistanının Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığını yüksək qiymətləndirir. Qeyd olunub ki, bu məqsədlə 2024-cü il yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Kral Salman Humanitar Yardım Mərkəzi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.

Lu MEY: "Çin Qlobal Cənub ölkələrinin, o cümlədən Azərbaycanın potensialı gücləndirmək, rəqəmsal və intellektual uçuşunu aradan qaldırmaq səylərini dəstəkləməyə davam edəcək"

Çin həmişə süni intellekt sahəsində beynəlxalq idarəçiliyin və əməkdaşlığın gücləndirilməsi tərəfdarı olub ki, onun inkişafı bütün bəşəriyyətin xeyrinə olsun və "varlı ölkələr və varlı insanların oyununu"na çevrilməsinin qarşısını alsın.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 10-da birinci dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Günüə həsr olunmuş, Bakıda keçirdiyi brifinqdə Çinin Azərbaycan səfiri Lu Mey bildirib.

Diplomat qeyd edib: "Hazırda süni intellekt kimi yeni texnologiyalar sürətlə inkişaf edərək yeni tex-

noloji və sənaye inqilabı dövrünün mühüm mühərrikinə çevrilir. Onlar istehsal və sosial sahələrdə bəşəriyyətə görünməmiş imkanlar yaradır, eyni zamanda global idarəçiliyin mühüm mövzusunda çevrilərkə bütün dünya hökumətlərinin diqqətini cəlb edir. 2023-cü ildə Çinin Sədri Si Cinpin insanların rifahını yaxşılaşdırmaq, iqtisadi və sosial inkişafı təşviq etmək və süni intellekt texnologiyalarından sui-istifadənin və yanlış tətbiqin qarşısını almaq üçün insan mərkəzli süni intellektin inkişafına sadıqlığı vurğulayan "Süni intellektin idarə olunması üzrə Qlobal Təşəbbüs" təklif etdi. Təşəbbüs süni



intellektin daim insanların nəzarətində olmasını təmin etmək üçün idarə oluna, izlənilə və etibar edilə bilən süni intellekt texnologiyaları-

nın yaradılmasını, bu sahədə qanun və qaydaların davamlı olaraq təkmilləşdirilməsini tələb edir. O həmçinin süni intellektin global idarəçiliyində inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin və səsinin gücləndirilməsini, süni intellektin inkişafı və idarə edilməsində bütün ölkələr üçün bərabər hüquqlar, imkanlar və qaydaların təmin edilməsini, süni intellektin inkişafı, təhlükəsizliyi və idarə olunması ilə bağlı beynəlxalq məsələlərin əlaqələndirilməsinə fəal dəstək verilməsini, habelə BMT çərçivəsində effektiv, ədalətli və şəffaf fəaliyyət mexanizmi yaradılmasını tərəfdardır".

Potensialın artırılması sahəsində əməkdaşlığın global süni intellekt idarəçiliyinin əsas istiqaməti olduğunu vurğulayan Lu Mey deyib: "Çin keçən ildən bəri BMT Baş Assambleyasının "Süni intellekt üçün potensialın gücləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" adlı qətnaməsinin qəbulunu fəal şəkildə təşviq edir. Bununla yanaşı, Pekin "Qlobal süni intellekt potensialının artırılması planı"nı elan edib və bu sahədə beynəlxalq əməkdaşlıq üçün "Dostlar qrupu"nun yaradılmasını təklifini irəli sürüb. Xüsusilə qeyd olunur ki, Azərbaycan Çini təklif etdiyi Baş Assambleya qə-

naməsini fəal şəkildə dəstəkləyib və "Dostlar qrupu"na ilk qoşulan ölkələrdən olub. Pekin artıq Azərbaycan rəsmilərinin süni intellekt sahəsində potensialın artırılması üzrə seminarlarda iştirak etmək üçün iki dəfə Çinə səfərə dəvət edib. Biz Qlobal Cənub ölkələrinin, o cümlədən Azərbaycanın potensialı gücləndirmək, rəqəmsal və intellektual uçuşunu aradan qaldırmaq, siyasi təcrübə mübadiləsi, texniki dəstək, maliyyə yardımı, kadr hazırlığı və birgə tədqiqatlar vasitəsilə parlaq "rəqəmsal" və "intellektual" gələcəyə birgə irəliləmə səylərini dəstəkləməyə davam edəcəyik".





"Qaz təchizatı haqqında" yeni qanun layihəsi müzakirə olunub



İyunun 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyət ilə əlaqələr şöbəsinə verilən məlumata görə, komitənin sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin - "Qaz təchizatı haqqında" yeni qanun layihəsinin, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və "Balıqçılıq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini söyləyib.

Komitə sədri Sadiq Qurbanov əvvəlcə "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Sonra energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək təqdim olunan qanun layihəsinin ölkə Prezidentinin "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" müvafiq sərəncamına uyğun olaraq hazırlandığını söyləyib. O, sənəddə dövlət başçısının digər sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın Tədbirlər Planına əsasən qaz təchizatı sahəsində nəqli, paylama, satış fəaliyyətlərinin təmin olunması ilə bağlı müvafiq tədbirlərin hüquqi və idarəçilik mexanizmlərinin təsbit olunduğunu deyib.

Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev qanun layihəsinin müasir tələblərə uyğun olaraq hazırlandığını, bazar iqtisadiyyatı mühitinin formalaşmasına xidmət etdiyini, qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi, istehlakçılardan hü-

quqlarının müdafiəsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov qeyd edib ki, qanun layihəsi hazırlanarkən mövcud qaz təchizatı sisteminin aparılmış diaqnostikasının nəticələri əsasında qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla istehlakçı məmnunluğunun artırılması, idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi əsas istiqamətlər olaraq müəyyən edilib.

Enerji Məsələlərini tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayilov layihədə qiymətlərin tənzimlənməsi, tariflərin müəyyən edilməsi qaydaları ilə bağlı məqamlara toxunub.

"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov ölkənin qaz təsərrüfatı sahəsində hazırkı durum barədə söhbət açıb. O, habelə qanun layihəsində qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektlərinin fəaliyyəti, bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əks olunan məqamlar barədə fikirlərini açıqlayıb.

SOCAR-ın Qaz paylanması Departamentinin rəisi Orxan Səlimov təqdim edilən sənəddə qaz təchizatı sektorunda tənzimləyici qurumun yaradılmasının nəzərdə tutulduğunu və onun səlahiyyətlərinin müəyyən edildiyini söyləyib, qaz təchizatı sektorunda qiymətlərin tənzimlənməsi ilə bağlı müddəaların mahiyyəti barədə danışıb.

Çıxışlarda, həmçinin layihədə təsbit olunan qaz təchizatı, qazdan istifadə, qaz təchizatı obyektlərinin istismarı və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaydalar, qaz təchizatı sektorunda insanların sağlamlığının, əmlakının və ətraf mühitin qorunmasına dair tələblər barədə söhbət açılib.

Qanun layihəsi ətrafında müzakirələrdə komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov, Vüqar Rəhimzadə, Əyvaz Qurbanov, Afət Həsənova çıxış edərək fikirlərini, qeyd və suallarını səndəriblər. Qaldırılan məsələlərə aidiyyəti qurumların nümayəndələri tərəfindən aydınlıq gətirilib.

Sonra iclasda "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Layihə elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifi təbii qaz təchizatı üçün təsbit edilib. Layihə, həmçinin sabit tarifi təbii qaz təchizatı subyektlərinin fəaliyyəti, bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi əsas istiqamətlər olaraq müəyyən edilib.

Sənədlə bağlı komitənin sədri Sadiq Qurbanov, komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Nigar Arpadarai, Vüqar Rəhimzadə, Rövşən Muradov, energetika nazirinin müavini Samir Vəliyev, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayilov, "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov, parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bəzirqov fikirlərini açıqlayıblar.

İclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və "Balıqçılıq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib.

Komitə sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 2024-cü il 28 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi" Qaydalarında akvatura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunması müəyyən edilir. Bununla əlaqədar olaraq, layihədə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Müzakirəyə çıxarılan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına təsvisiyə edilib.

"Azərbaycan"

Baş prokuror Keniyaya işgüzar səfərə gedib

Keniyalı həmkarı Renson İnqonqanın dövləti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobidə işgüzar səfərdədir.

İyunun 8-də Keniya Respublikasının Prezidenti Uilliam Ruto nümayəndə heyətini qəbul edib.


Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.

Prezident Ruto, öz növbəsində, dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını da Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Keniya arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Daha sonra Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa ilə ikitərəfli görüş keçirib. Baş prokuror iki ölkə arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında, ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində son illərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşdə Renson İnqonqa qurumlararası tərəfdaşlıq mü-



nasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycanca həyata keçirdiyi üç işgüzar səfəri qeyd edib.

İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunan plenar iclasını yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayıb.

İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunan plenar iclasını yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memoran-

dumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstrasidiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fəvqəladə və səlahiyyətli səfəri Sultan Hacıyev iştirak edib.

Həmin gün hər iki ölkənin baş prokurorları Kamran Əliyev və Renson İnqonqa ölkəmizin Keniyada yeni açılmış səfirliyini ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin öziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib, fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri davam edir.

Azərbaycan və Kanada Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb

İyunun 10-da Bakıda Azərbaycan və Kanada Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə XİN-in Amerika İdarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Avrasiya Departamentinin icraçı direktoru Andreas Veyçer rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəfli münasibətlərdə gərginlik yaranan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövryyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. COP29 çərçivəsində Kanada tərəfi ilə uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu mühüm enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında ölkəmizin strateji rolu yüksək qiymətləndirilib. Eyni zamanda təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normalaşma prosesi və bu prosessə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə qarşılıqlı maraq kəşb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunan plenar iclasını yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstrasidiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fəvqəladə və səlahiyyətli səfəri Sultan Hacıyev iştirak edib.

SOCAR ilə Almaniyanın SEFE şirkəti arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb

SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, qaz həcmi 100 milyon kubmetrə (bcm) qədər artırılaçaq 15 TWh-a (təvətt-Saat), yəni, təxminən 1,5 milyard kubmetr (bcm) qədərdir.

Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

SEFE-nin baş icraçı direktoru Egbert Laege deyib: "Bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir. Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir".

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: "Bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələdir. Biz SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etmək üçün Azərbaycan ilə Almaniya arasında mövcud tərəfdaşlığı daha da möhkəmləndiririk, Avropanın enerji şaxələndirməsinə və dayanıqlı inkişaf hədəflərinə töhfə veririk. SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşlarımız üçün təhlükəsiz və fasiləsiz enerji təchizatının təmin olunmasını davam etdirəcək".

Franklin Offshore Caspian Ltd - Azərbaycanın Xəzərdə enerji və dəniz sənayesi üzrə etibarlı tərəfdaşı

"Franklin Offshore International" global neft və qaz sənayesində ixtisaslaşmış, yükqaldırma və sabitləşmə sistemləri üzrə qabaqcıl həllər təqdim edən beynəlxalq şirkətdir. Dəniz neft və qaz sənayesində strateji texnologiyalara tələbat artdığı bir dövrdə "Franklin Offshore International" dünyanın müxtəlif bölgələrində mühüm rol oynamağa davam edir.

1996-cı ildə Sinqapurdə təsis edilən bu beynəlxalq şirkət "rigging və mooring" sistemləri, eləcə də sualtı texnologiyalar sahəsində qabaqcıl həllər təqdim edərək global enerji layihələrinin ayrılmasında mühüm rol oynayaraq öz xidmətlərini keyfiyyəti və təhlükəsizlik standartları ilə fərqləndirir. Bu da müştəri məmnuniyyətini və uzunmüddətli əməkdaşlıqların təmin edilməsinə səbəb olur. İnnovativ yanaşmaları və yüksək peşəkarlığı şirkətin regionda rəqəbat qabiliyyətini artırır və onun üçün yeni əməkdaşlıq imkanları açır. Bu səbəbdən də indi şirkət həm yerli, həm də beynəlxalq layihələrdə texniki bilik və təcrübəsini uğurla tətbiq edərək, enerji sektorunda etibarlı tərəfdaş kimi tanınır.

Rəqabətin getdikcə artdığı indiki zamanda əsasən dünyanın enerji sektorunda texnologiyaya

gücləndirdi. Üstünlük enerji sənayesində aktual mövzularda fikir mübadiləsi apardı. Sərginin keçirildiyi 2-4 iyun günlərində "Franklin Offshore Caspian Ltd"nin pavilyonunu ziyarət edərkən şirkətin regional direktoru Elnur Əliyevlə söhbət edib fikirlərini bölüşməyi xahiş etmişdik. "1997-ci ildə şirkətin Azərbaycan rəsmi nümayəndəliyi yaradılıb. Artıq 30 ilə yaxındır ki, şirkət ölkədə fəaliyyət göstərir. Şirkətimizin buradakı əsas fəaliyyət istiqamətləri dəniz və dənizçilik mühəndisliyi, gəmiqayırma və gəmi tikintisi, neft-qaz platformalarının inşası, təmiri və xidməti, eləcə də xüsusi yükqaldırma və ekspertiza xidmətləridir. Sərgi zalında bizə ayrılmış pavilyonda nümayiş etdirdiyimiz stendə şirkətimizin bəzi məhsul



açıq, müştəri etibarını qazanmış və regionun əksər ölkələrində dərindən anlaşılan şirkətlər üçün qazanır. "Franklin Offshore Caspian Ltd" məhz belə şirkətlərdəndir. Onun fəaliyyəti ölkəmizin mühüm sənaye sahələrində beynəlxalq standartlara uyğun şəkildə irəlilədiyini aydın göstərir. Qurum ilin əvvəlindən bir neçə böyük layihəni uğurla tamamlayaraq sektorun inkişafına əhəmiyyətli töhfə verib. Və həmin uğur onun bir müddət əvvəl Bakı Ekspo Mərkəzində keçirilən "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi"ndə xidmətləri və gələcək planları ilə təqdim olunmasına yol açdı. Şirkət üç gün ərzində burada öz yeniliklərini və təcrübəsini bölüşdü, texniki imkanlarını nümayiş etdirdi, sektorun digər iştirakçıları ilə əlaqələrini

gücləndirdi. Üstünlük enerji sənayesində aktual mövzularda fikir mübadiləsi apardı. Sərginin keçirildiyi 2-4 iyun günlərində "Franklin Offshore Caspian Ltd"nin pavilyonunu ziyarət edərkən şirkətin regional direktoru Elnur Əliyevlə söhbət edib fikirlərini bölüşməyi xahiş etmişdik. "1997-ci ildə şirkətin Azərbaycan rəsmi nümayəndəliyi yaradılıb. Artıq 30 ilə yaxındır ki, şirkət ölkədə fəaliyyət göstərir. Şirkətimizin buradakı əsas fəaliyyət istiqamətləri dəniz və dənizçilik mühəndisliyi, gəmiqayırma və gəmi tikintisi, neft-qaz platformalarının inşası, təmiri və xidməti, eləcə də xüsusi yükqaldırma və ekspertiza xidmətləridir. Sərgi zalında bizə ayrılmış pavilyonda nümayiş etdirdiyimiz stendə şirkətimizin bəzi məhsul

kir və tövsiyələrini verdi. Cənab Prezidentin çıxışına diqqətlə qulaq asdıq, olduqca faydalı məlumatlar aldığımızı. Ümid edirəm ki, biz də bu möhtəşəm sərgidən maksimum faydalanacağıq".

"Xəzər Neft və Qaz Sərgisi"ndəki uğurlu iştirakı bir daha göstərdi ki, "Franklin Offshore Caspian Ltd" innovasiyaya açıq və əməkdaşlığa hazır şirkətdir. O, bu tədbirdə real təcrübəsini, texniki bacarıqlarını və gələcəyə dair vizyonunu nümayiş etdirdi. Bu isə o deməkdir ki, şirkət Xəzər regionunda mühüm sənaye oyunçusu kimi artıq özünü təsdiqləyib və təkə indiki bazara deyil, gələcək ehtiyaclarla da hazırdır. Çünki neft və qaz kimi strateji sahələrdə etibar, peşəkarlıq və davamlı texnoloji inkişaf əsas şərhlərdir. "Franklin Offshore Caspian Ltd" bu prinsipləri yalnız kağız üzərində deyil, real layihələrdə və gündəlik əməliyyatlarında sübut edən şirkətlərdəndir. Xəzər regionu üçün mühüm texniki xidmətlər təqdim edən bu qurum həm ağır sənaye proseslərinin təhlükəsizliyini təmin edir, həm də Azərbaycanın enerji sektorunun dayanıqlığına öz töhfəsini verir.

İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunan plenar iclasını yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstrasidiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fəvqəladə və səlahiyyətli səfəri Sultan Hacıyev iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri davam edir.

Züleyxa ƏLİYEVA, "Azərbaycan"





Əcnəbi diplomatlar üçün təlim proqramına başlanılıb



Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə "Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)" təliminə iyunun 10-da start verilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, illik əsasda keçirilən proqram beynəlxalq səviyyədə insan kapitalının inkişafı, Azərbaycanın təbliğatı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Cari ildə əsasən Asiya, Afrika, Latin Amerikası, Sakit okean və Şərqi Avropa regionlarından olmaqla 27 ölkədən 30 xarici diplomat proqramda iştirak edir.

Açılış tədbirində çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyev xarici diplomatlara proqramın məqsəd və əhəmiyyəti barədə məlumat verərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində qazandığı nailiyyətlərdən danışdı.

ADA Universiteti adından çıxış edən Əxtisartırma proqramının rəhbəri və Akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyeva

proqramın məzmunu və ADA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli müxtəlif təlim proqramları haqqında geniş məlumat verib.

Cari il iyunun 21-dək davam edəcək proqramda xarici diplomatlara ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları, eləcə də bir sıra dövlət qurumlarının mütəxəssisləri tərəfindən müxtəlif mövzulu, o cümlədən xarici siyasət, səmərəli diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm, rəqəmsal innovasiya ilə bağlı təlim və mühazirələr təqdim olunacaq.

Bununla yanaşı, iştirakçıların bir sıra rəsmi qurum və müəssisələrdə tanışlıq görüşləri keçirməsi, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat əldə etməsi, habelə Şuşa və Xankəndi şəhərlərinə səfərləri nəzərdə tutulur.

Xatırladaq ki, sayca səkkizinci olan proqramda indiyədək 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib. Cari ildəki iştirakçılarla birlikdə təlim proqramında təmsil olunan ölkələrin sayı 90-a, iştirak edən xarici diplomatların sayı isə təxminən 150-yə çatıb.

"Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü" mövzusunda təlim təşkil olunub

İyunun 10-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü" mövzusunda təlim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyində keçirilən təlim Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərindəki Baş Qərargahında akkreditə olunmuş, BMT Müxbirlər Assosiasiyasının üzvü olan jurnalistlər - Stefano Vakkara və Cordan Dakamseh tərəfindən aparılıb.

Otuz illik jurnalist təcrübəsinə malik, İtaliya xəbər agentliyi "İtalpress"-in ABŞ-dəki müxbiri Stefano Vakkara "Faktlar unudularsa, jurnalis-



tika öz mahiyyətini qoruyurmu?" mövzusunda təqdimatla çıxış edib.

Uzun illər BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışan, "Jordan Report Media and Entertainment" şirkətinin prezidenti Cordan Dakamseh isə "Necə nüfuzlu jurnalist olmaq olar?" və "Misinformasiyanın qarşısının alınması üçün sosial mediadan istifadə" mövzularında fikirlərini iştirakçılarla bölüşüb. Təlim

zamanı etibarlı və araşdırma-ya əsaslanan jurnalistikanın cəmiyyət üçün niyə vacib olduğu vurğulanıb, faktların yoxlanılması (fact-checking) mədəniyyətinin təşviqi, media savadlılığının artırılmasında jurnalistlərin rolu, sosial mediada və peşəkar platformalarda jurnalistin öz etibarlı imicini yaratmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə 20 nəfərə yaxın ingilisdilli media nümayəndəsi iştirak edib.

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 10-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət təribdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildirdi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim olunmasına dair məhkəməyə növbəti vəsatətini təqdim edib və əvvəlki icaslarda verdiyi vəsatətlərə baxılmasını xahiş edib.

Ruben Vardanyanın vəkili Avraam Berman da onun mövqeyini müdafiə edib.

Hakim Zeynal Ağayev isə bildirib ki, hazırda məhkəməyə təqdim olunan vəsatətlərə artıq əvvəlki icaslarda baxılıb və müvafiq qərarlar qəbul edildiyindən, onlar bu dəfə müzakirəyə çıxarılmır.

Bundan sonra təqsirləndirilən Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsinin Azərbaycan dili ilə uyğunluğunun ekspertiza keçirilməklə yoxlanılmasına dair növbəti vəsatətini təqdim edib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov deyib ki, təqsirləndirilən dəfələrlə eyniməzmunlu vəsatətlə təkrarən müraciət edib. Ona görə də vəsatət müzakirə predmeti olmamalıdır.

Ardınca məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirə nəticəsində qəbul edilən qərara əsasən vəsatət təmin olunmayıb.

Sonra məhkəmədə zərərçəkənlər ifadə verilib.

Zərərçəkmişin hüquqi varisi qismində dindirən Zəvur Bədəlov övladı Cavıdan Bədəlovun Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirdi.

Qədim Xəlilovun atası İlqar Xəlilov və Elmur Səmədovun atası Sədaqət Səmədov da övladlarının Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş



nəticəsində həlak olduqlarını deyiblər.

Hüquqi varis qismində dindirilən Niyaməddin Sadiqov övladı Ceyhun Sadiqovun, digər hüquqi varis Teyyub Əzizəliyev isə övladı Seymur Əzizəliyevin düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirdilər.

İfadə verən zərərçəkmiş şəxs Elbrus Eminov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mermisinin partlaması, Baloglan Feyzullayev isə onlara tərəf atılmış "F1" əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını bildirdilər.

Zərərçəkmiş şəxs Tural Cəbiyev Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış qumbaranın partlaması nəticəsində qəlpə yaraları aldığı deyib.

Hüseyn Hədiyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mermimin partlaması nəticəsində sağ döş qəfəsində xəsarət aldığı bildirib.

Zərərçəkmiş şəxs Elçin Quliyev Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış qumbarasının partlaması nəticəsində xəsarət aldığı deyib.

Zərərçəkmiş Əmir Yusifov ifadəsində Kəlbəcərdə minaatan mermisinin partlaması nəticəsində yaralandığını bildirdi. Zərərçəkmiş Elgün Aslanlı ifadəsində qeyd edib ki, o, Ləcin istiqamətində düşmənin təxribatına məruz qalıb. E.Aslanlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, atəşlərdən yayınmaq istəyərkən atılan mermilərdən biri onun 5 metr yaxınlığına düşərək partlayıb, nəticədə müxtəlif bədən xəsarətləri alıb.

Elcan Ağayev isə bildirib ki, Xocalıda düşmən tərəfindən atılmış "F1" qumbarasının partlaması nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs Elmır Qurbanov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mermimin partlaması nəticəsində özünün və Nəsimi Məmmədovun yaralandığını söyləyib.

Zərərçəkmiş şəxs Elçin Quliyev Kəlbəcər rayonunda Ermənistan hərbiçilərinin açdığı atəş nəticəsində özü-

nün, Rəvan Rzadənin və Emin Cəfərovun yaralandığını, Tural Cahangirovun və Ruslan Lalayevin isə həlak olduğunu söyləyib.

Şükür Zeynalov ifadəsində Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığı bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs atəşlər nəticəsində həlak olanların olduğunu bildirdi.

Zərərçəkmiş şəxs Fəmil Məmmədov ifadəsində Ağdərədə olan zaman yaxınlığına düşən artilleriya mermisinin partlaması nəticəsində qəlpə xəsarətləri aldığı deyib.

Ruslan Abbasov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mermisinin partlaması nəticəsində yaralandığını söyləyib.

Ceyhun Şahnamazlı ifadəsində Xankəndidə düşmən tərəfindən dronla küsuratla yerləşdirilmiş mermimin partlaması nəticəsində yaralandığını bildirdi.

Şakir Fətəliyev ifadəsində artilleriya mermisinin partlaması nəticəsində xəsarət aldığı deyib.

Zərərçəkmiş Əmir Yusifov ifadəsində Kəlbəcərdə minaatan mermisinin partlaması nəticəsində yaralandığını bildirdi.

Zərərçəkmiş Elgün Aslanlı ifadəsində qeyd edib ki, o, Ləcin istiqamətində düşmənin təxribatına məruz qalıb. E.Aslanlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, atəşlərdən yayınmaq istəyərkən atılan mermilərdən biri onun 5 metr yaxınlığına düşərək partlayıb, nəticədə müxtəlif bədən xəsarətləri alıb.

Elcan Ağayev isə bildirib ki, Xocalıda düşmən tərəfindən atılmış "F1" qumbarasının partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Elmır Qurbanov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mermimin partlaması nəticəsində özünün və digər şəxslərin yaralandığını, həmçinin hadisə zamanı bir neçə nəfərin həlak olduğunu bildirdi.

Zərərçəkən Nurlan Musayev dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, düşmənin atdığı minaatan mermisinin partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb, hadisə zamanı yanında olan Əmər Şirinov isə həlak olub.

Zərərçəkən Səmrən Qurbanlı isə Ağdərə istiqamətində yaralandığını deyib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında bildirib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mermisinin onun yaxınlığında partlaması nəticəsində həmin vaxt yanında olan Xəyal Canbaxışov həlak olub, o isə müxtəlif xəsarətlər alıb.

Zərərçəkmişlər - Ruslan Şıxıyev Ləçində, Vüsal İbrahimov və Elgiz İsmayilzadə Ağdərədə, Pərviz Quliyev, Əhəd Xəlilzadə, Murad Xəlilov, Nəsim Ələkbərov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildirdilər.

Məhkəmə prosesində, zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhaliyə deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd əzədləndirmə), 115.2 (müharibə qanunlarını və addətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29.120.2.1, 29.120.2.3, 29.120.2.4, 29.120.2.7, 29.120.2.11, 29.120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq öldürmə), onun komplekt hissələrini, döyüş surətini, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, dağıtma və gözdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaranan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiyası quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Paşinyan-keşiş qarşıdurmasında yeni mərhələ

Ölkənin baş naziri erməni kilsələrini "zibillə dolu şkaflara" bənzətdi

Ermənistanda cərəyan edən siyasi proseslər onu göstərir ki, kilsə və keşişlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün mübarizədə geri çəkilmək niyyətindən uzaqdırlar. 2024-cü ildə keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan Erməni Apostol Kilsəsinin (EAK) etirazları yeni və yekun mübarizəyə start verib. Hətta keçmiş Prezident Levon Ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb. Paşinyan isə hakimiyyətini qorumaq üçün addımlar atır, kilsənin nüfuzdan salınması prosesini başladır.

Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinə "təsir agentləri" adlandırır və söz verib ki, yaxın aylarda bunlarla məşğul olacaq. Paşinyan deyib ki, erməni ruhanilər Bizans dövründə təsir agentləri olduqları kimi, indi də fəaliyyətlərini bu yöndə davam etdirirlər.

Hökumətin iclasında Nikol Paşinyan bildirib ki, erməni kilsələri "zibillə dolu şkaflara" bənzəyirlər. O, sosial şəbəkədə sort bir yazı dərc edərək, EAK iyerarxlarına qarşı kobud sözlər işlədib və arxiyepiskoplardan birini cinsi əzəmətlə ittiham edib. Eyni zamanda baş nazir subaylıq andını pozan bütün keşişlərin kilsələrdən uzaqlaşdırılmasını tələb edib.

Paşinyan həmçinin II Qareginin könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşım edib. Ermənistanın baş naziri yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcılıqlarına müraciət ünvanlayıb. Mürciətdə seçkilərlə bağlı təşkilatı məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq



zərurəti ön plana çəkilib. Paşinyan deyib ki, Müqəddəs Ecmədzin baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilatı məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır. "Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monaştr həyatına sadiq olanların subaylıq əhdini pozması olmalıdır vacibdir".

Baş nazirin heyət yoldaşı Anna Akopyan da analoji çıxışlar edib. O, erməni patriarxı "əsas mafioz", kilsələrin tənqidinə dözməyənləri "ölkənin əsas pedofilləri" adlandırır.

"Past" nəşri yazıb ki, Erməni Apostol Kilsəsinə qarşı təbliğat və müharibə aksiyaları ilə paralel olaraq Nikol Paşinyan "keçişlər" mövzusuna, xüsusən də ikinci prezident Robert Koçaryana, eləcə də keçmiş xarici işlər na-

zirri Vardan Oskanyana qayıdıb. "Daha əhəmiyyətli bir vəziyyət var. İstər Nikol Paşinyan, istərsə də təbii ki, onun siyasi maraqlarına xidmət edən peyk təbliğatçıları əsasən dedi-qoduları rəhbər tuturlar, "havada asılı qalan" uydurma, yalan "xəbərlər", saxtakarlıqlar və təhriflər yayırırlar. Bu, onların müxtəlif ekspertlərinə daha lakonik şəkildə "Gebels təbliğatı" kimi təsvir etdikləri iş rejimidir. Onların bütün yalan və uydurmalarının bu işdə olduğu kimi kifayət qədər tez üzə çıxması belə, bu insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Cinayət məsələsinə gələndə şəxs yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinə bilər. Bütün bunlar artıq ictimaiyyəti bezdirir və iyrendirir".

O da qeyd edilir ki, Nikol Paşinyan kilsə əleyhinə kampaniyanı "rus təsiri" üzərindən aparır. Belə ki, Paşinyan öyrənib ki, Rusiya ötən il Baqrat Qalstanyan, indi isə Ecmədzin vasitəsilə erməni apostol kilsəsinə hakimiyyətlə mübarizə aparmığı əmr edib. Buna görə də bir çox kilsə xadimi hakimiyyətə qarşı bəyanat verirlər. Paşinyan isə bütün bunları kilsənin müqavimətini qırmaq, onlara qorxu aşılamaq üçün edir.

Beləliklə, kilsənin İrəvanda etirazlara başlayacağını proqnozlaşdırmaq mümkündür. Sözsüz ki, Paşinyan ona qarşı yönəlmis təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Ermənistanı qarşıdakı dövr üzrində hələ də qanlı günlər gözləyir.

Elçin CƏFƏROV, "Azərbaycan"





İŞİMİZ, GÜZƏRANIMIZ

Günəş "Şəfəq" saçacaq

Yeni "yaşıl enerji" stansiyasının tikintisinin bu il başlanacağı nəzərdə tutulur

Azərbaycanın "yaşıl enerji" layihələri uğurla irəliləyir. Bunların sırasında Prezident İlham Əliyevin "yaşıl enerji zonası" elan etdiyi Qarabağ və Şərqi Zəngəzürdə reallaşan layihələrin də özünəməxsus yeri var. O cümlədən Cəbrayıl rayonunda tikiləcək 240 meqavattlıq günəş-elektrik stansiyasının...

Bu günlərdə BP, "SOCAR Green" və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan "Şafəq (Jabrayıl) Solar Limited" (SJSL) şirkətinin səhmdarları "Şəfəq" layihəsi üçün yekun investisiya qərarını qəbul ediblər. Eyni zamanda Səngəçal terminalının investorları - BP, SOCAR, TPAO, LUKOYL, "Cənub qaz dəhlizi", NIKO, MOL, İNPEKS, "EksMobil", İTOÇU, ONGC Vides, "Eni", MVM və "TotalEnergies" Səngəçal terminalının elektrifikasiyası (STEL) layihəsini təsdiqləyiblər. Bu layihə terminalın "Azərənəri" ASC tərəfindən idarə olunan dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa olunacaq.

Hər iki layihə üzrə yekun investisiya qərarının və əlaqədar müqavilələrin rəsmi imzalanması-nın Bakı Enerji Həftəsi çərçivəsində "Bakı-Ekspo" Mərkəzində keçirilməsi xüsusi önəm kəşb edir.

Qeyd edək ki, bu layihələr bir-birilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, "Şəfəq" stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda "Azərənəri"yə verəcək. "Azərənəri" isə eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və STEL layihələri birlikdə terminalın gələcək istismar dövründə buradakı əməliyyatlardan yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan verəcək.

Səngəçal Terminalının elektrifikasiyası layihəsi üzrə yekun investisiya qərarı

Bakı, 2 iyun 2025-ci il



cək istismar dövründə buradakı əməliyyatlardan yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan verəcək.

Onu da xatırladaq ki, hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrifikasiyadan sonra turbinlər mərhələli şəkildə söküləcək və bununla da istifadə edilməyən yanacaq qaz həcmərini ixraca yönəltmək mümkün olacaq.

Təxminən 200 milyon dollar dəyərində olan "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikinti işlərinə bu il başlanacağı və bu işlərin əsasən yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarında davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.



"Şəfəq" layihəsi bütövlükdə BP şirkətinə məxsus olan "Light-source bp" tərəfindən həyata keçiriləcək və idarə ediləcək. SJSL şirkətindəki iştirak payları belədir: BP 50,01 faiz, "SOCAR Green" 39,99 faiz və ABİF 10 faiz.

230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan BP tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanması planlaşdırılır və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur. Birinci mərhələnin 2027-ci ilin ortalarında, ikinci mərhələnin isə 2028-ci ilin sonunadək tamam

lanacağı gözlənilir. Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bir sıra digər müqavilələr də imzalanıb. Məsələn, bunlardan ikisi "Şəfəq" layihəsi üzrə SJSL ilə "Azərənəri" arasında imzalanan elektrik enerjisinin alqı-satqısı və SJSL ilə "Azərənəri" arasında şəbəkəyə qoşulma müqaviləsidir. STEL layihəsi üzrə isə "Azərənəri" ilə Səngəçal terminalının operatoru qismində BP arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi, eləcə də istismar və texniki xidmət müqaviləsi imzalanıb.

Bundan əlavə, həm "Şəfəq", həm də STEL layihələrini dəstəkləmək məqsədilə iki müqavilənin - BP, SJSL və "Azərənəri" arasında balanslaşdırma sazişinin, həmçinin BP ilə SJSL arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsinin imzalanması baş tutub.

Bu münasibətlə energetika naziri Pərviz Şahbazov deyib: "Prezident cənab İlham Əliyevin "yaşıl enerji"dən istifadəni təşviq edən siyasəti çərçivəsində "Şəfəq" GES və Səngəçal terminalının elektrifikasiyası layihələri üzrə mühüm mərhələnin tamamlanması ilə ölkəmizin BP ilə strateji enerji tə-

rəfdaşlığında yeni bir səhifə açılır. 240 MVt gücündə günəş stansiyasının "yaşıl enerji zonası" ərazisində inşası və dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın elektrifikasiyası kimi önəmli elementləri birləşdirən bu layihə enerji təhlükəsizliyi və emissiyaların azaldılması istiqamətində ortaq, müntəzəm yanaşmamızın bariz nümunəsidir. Ölkəmizin neft-qaz sektorunda ən böyük investor olan BP-nin "yaşıl enerji" sahəsinə doğru sərmayələrini genişləndirməsi tərəfdaşlığımızın uzunmüddətli strateji təməlini daha da möhkəmləndirir. Biz BP ilə birgə təkcə etibarlı enerji

təchizatını deyil, həm də dayanıqlı və aşağıkarbonlu gələcəyini əsasını formalaşdırırıq".

"Azərənəri" ASC-nin İdarə Heyətinin sədri Baba Rzaev də layihələrlə bağlı fikirlərini bölüşüb: "Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnən Azərbaycan energetikasında tez-tez əlamətdar hadisələrin baş verməsi artıq ənənə halına çevrilib. BP kimi dünya miqyaslı bir şirkətlə "Şəfəq" Günəş-Elektrik Stansiyası və Səngəçal terminalının elektrifikasiyası layihəsi də bunlardan növbətidir. Bu layihə ilk növbədə enerji təhlükəsizliyi, enerji effektivliyinə böyük dəstək verməklə yanaşı, "yaşıl enerji"nin əhatələnməsinə xidmət edir. Eyni zamanda bu layihə regionda enerji təhlükəsizliyinə nail olan Azərbaycan üçün əlavə əməkdaşlıq üfqləri açır. Bu layihə enerjinin istehsalı və ötürülməsi sahəsinə öz töhfəsini verməklə yanaşı, karbon emissiyasının azaldılmasına da böyük dəstək olacaq."

BP-nin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, qəbul edilən qərarlar onların həm Azərbaycanla əməkdaşlığında, həm də regiondakı biznes fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyur: "Şəfəq" layihəsi ölkədə günəş enerjisi hasilatına qoyduğumuz ilk investisiya olmaqla enerji sahəsindəki uğurlu əməkdaşlığımıza yeni bir istiqamət əlavə edir. Bu iki layihəni birləşdirən yeni innovativ yanaşma bizə sevincdirir, çünki onun vasitəsilə Azərbaycanda idarə etdiyimiz ən böyük obyekt olan terminalın əməliyyatlarından yaranan emissiyaları azalda biləcəyik. Azərbaycanla əsasən neft və qaz sahəsini əhatə edən uzunmüddətli tərəfdaşlığımızda bu yeni mərhələni alqışlayırıq və əminlik ki, bu, regionda dayanıqlı enerji sahəsində növbəti təşəbbüslərin həyata keçirilməsinə yol açmağa kömək edəcək".

Flora SADIQLI,
"Azərbaycan"

Ağdam Sənaye Parkında velosiped də istehsal olunacaq

"Qarabike" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Yeni qeydiyyatla alınan rezident tərəfindən sənaye parkının ərazisində velosiped istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.



Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə ilkin mərhələdə ilkin mərhələdə 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdə isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650 nəfərdən çox daimi iş yeri yaradılıb.

Azərbaycan Dünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

Sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Dünya Poçt İttifaqının (ÜPI) 28-ci Konqresində Azərbaycan da təmsil olunacaq.

"Azərpoçt" MMC-nin yaydığı məlumatda bildirilir ki, bu il Azərbaycanın ÜPI-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülmüşdür.

Konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.

Konqreslə bağlı Bakıda hazırlıq tədbiri keçirilib. Hazırlıq tədbirində "Azərpoçt" MMC-ni İdarə Heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə Heyətinin üzvü Elgün Rəsulov təmsil ediblər.

Qızıl birinci...

Qeyri-neft məhsullarının ixracı 18 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmal"nın növbəti sayını təqdim edib. İcmalə əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard dollar təşkil edib.

Bu dövrdə yeyinti məhsullarının ixracının dəyəri 12,1 faiz artaraq 300,8 milyon dollara bərabər olub. İxrac olunan kimya sənayesi

məhsullarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 42,5, şəkər 25,8, qara metallar və onlardan hazırlanan məmulatlar 16,7, meyvə-tərəvəz 14,8, alüminium və ondan hazırlanan məmulatlar 9,8, pambıq iplik isə 5,3 faiz artıb. Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullarında 14, aqrar-sənaye məhsullarında 7,9 faiz artım müşahidə olunub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracında 12,2 faiz artım qeydə alınıb.

Həmin dövr ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, karbamid üçüncü olub. Aprel ayı ərzində isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında yenə də qızıl birinci, pomidor ikinci yerdə qərarlaşıb. Üçüncü isə pambıq olub.

Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon, Türkiyəyə

187,7 milyon, Gürcüstana 105,8 milyon, İsraya 100,5 milyon, Ukraynaya 63 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub. Cari ilin aprel ayında isə Rusiya Federasiyasına 88,5 milyon, Türkiyəyə 53,3 milyon, İsraya 30,9 milyon, Gürcüstana 25,1 milyon, Qazaxıstana 14,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul satılıb.

"Export Stream" MMC-lər, "BİNƏ AQRO" QSC, "Sahdag Sy", "LEPIN LM" MMC-lər təmsil olunublar. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketing və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərənəri" ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Qaradağ Şüşə Zavodu" ASC yer alıblar.

Yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 5,6 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. "Azərkosmos"un xidmətlərindən istifadə edən ölkələrin sayı isə 40-dır. Aprel ayında isə "Azərkosmos" tərəfindən dünyanın 38 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət göstərilib. İlin ilk dörd ayı ərzində "Azərkosmos"un peyk telekommunikasiya xidmətlərindən istifadə edən ölkələrin ilk beşliyində 1,5 milyon dollarla Birləşmiş Krallıq, 1,2 milyon dollarla Lüksemburq, 255 min dollarla Nigeriya, 238,6 min dollarla Misir və 238,5 min dollarla Türkiyə təmsil olunublar.

Rüstəm KAMAL,
"Azərbaycan"

TDT ölkələrinin bank sektorlarının ümumi aktivlərinin həcmi 15 faizdən çox artıb

Ötən il global ticarətin həcmi 33 trilyon dollara yüksəlib, artımın üçdəikisi xidmət ixracındakı 7 faizlik sıçrayışın payına düşüb. Lakin proqnozlara görə, 2025-ci ildə global ÜDM artımı 2,3 faizə qədər azalacaq və yeni risklər yarada bilər. Bu isə regional çeviklik və qarşılıq dəstək kimi üstünlükləri daha da aktuallaşdırır.

Bu sözləri Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev II Türk Ticarət Sərgisində çıxışı zamanı deyib. AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT) üzv və müşahidəçi dövlətlərində - Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasında ümumilikdə 178,8 milyon nəfər əhali var və 2,1 trilyon dollar nominal ÜDM formalaşdırır. "Bununla birlikdə, ümumi xarici ticarət dövriyyəsi 1,18 trilyon dollar həcmindədir. Bu göstəricilər global ÜDM-də 1,8 faiz, dünya ticarətində isə 3,5 faiz pay deməkdir", - deyərək Z.Nuriyev qeyd edib.

O həmçinin əlavə edib ki, 2024-cü ildə Trans-Xəzər Beynəlxalq Neqliyyat Dəhlizi (Orta dəhliz) ilə daşınan yüklər 4,5 milyon ton olub, əvvəlki ilə nisbətən 62 faiz artım göstərib: "Bu, Avropa-Asiya ticarətində tranzit müddətini 13 günə qədər azaldır və Süveyş marşrutuna ciddi rəqabət yaradır. Eyni zamanda Trans-Xəzər qaz kəməri üzrə xərclərin optimallaşdırılması maye dəyərinə potensial olaraq 40 faiz aşağı salır, bu isə banklarımız üçün layihə maliyyələşdirməsində uzunmüddətli ələtlərə tələbi artırır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kipr Türk Respublikasının Banklar Assosiasiyaları olaraq, 2022-ci ildə qurulan Türkdillili Dövlətlərin Banklar Assosiasiyaları Şurası çərçivəsində sıx və səmərəli fəaliyyət həyata keçiririk. Bank sektorlarımızın ümumi aktivlərinin həcmi 1 trilyon 364 milyard dollara yüksəlib ki, bu da əvvəlki ilə nisbətən 15,1 faiz artım deməkdir".

Gələcək planlardan bəhs edən Z.Nuriyev qeyd edib ki, şura bu fəaliyyətin davam etdirilməsini, eləcə də yeni tərəfdaşlarla türk dünyası arasındakı iqtisadi və maliyyə əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verəcək addımları hədəf alıb.





Gənclik



● Gələcəyə dəstək

● Tarix yazan oğullar

Yaşı az olsa da, uğurları çoxdur

İnsan dünyaya göz açanda ilk dəfə ətrafında hansı sənəti görürsə, müşahidə edərsə, ona da maraq göstərir. Sonra həmin sənətin heyranına çevrilir, gələcək üçün onu özünə peşə seçir.

Atalar əbəz yerə deməyib ki, ot kökü üstə bitir. Bu gün həyatının arzu-larla dolub-daşan günlərini, anlarını yaşayan Mənsurə Məmmədova 2005-ci ilin iyulunda Bakıda, rejissorlar ailəsində anadan olub. Gözünü dünyaya incəsənət ailəsində açdığına görə də kiçik yaşlarından bu sahəyə böyük maraq göstərmiş. İncəsənət vürğünü olan Mənsurə 2011-ci ildə Osman Mirzəyev adına 189-190 nömrəli tam orta məktəbdə oxumağa başlayıb, gələcəyə gedən təhsil yollarında ilk addımlarını atıb. İncəsənətə olan böyük maraq və sevgi Mənsurəni hələ kiçik yaşlarında - 2012-ci ildə Əhməd Baxıxanov adına 6 nömrəli musiqi məktəbinə gətirib. Sinaqlardan uğurla keçərək bu təhsil ocağının Simli alətlər şöbəsinin skripka ifaçılığı ixtisasına qəbul olub. Sanki musiqi dünyası qollarını geniş açaraq onu qoynuna alıb. Balaca Mənsurə arxada qalan illər ərzində musiqinin sirlərinə dərinlənə yiyələnib, 2019-cu ildə musiqi təhsilini qırmızı diplomla bitirib.

2022-ci ildə orta təhsilini əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin rejissorluq ixtisasına qəbul olub. illərdən bəri ürəyinə kök atmış arzusuna çatıb. Həmin gün onun sevin-ci yərə-göyə sigırdı. Bilirdi ki, qəbul olduğu bu təhsil ocağı onun üçün incəsənət aləminə açılan geniş bir qapıdır. Mənsurə ilk günlərdən başlayaraq ixtisasının sirlərinə dərinlənə yiyələnib.



Peşəsinin sirlərinə yiyələndikcə rejissorluq sənətinə olan marağı və sevgisi daha da artır. Mənsurə hazırda rejissor sənətinin inceliklərini müəllimi Şərif Qurbanəliyevdən öyrənməkdə davam edir.

Hazırda üçüncü kursda oxuyan gələcəyin rejissoru ilə söhbət edərkən öyrəndik ki, onun babası Kərim Kərimov da rejissor olub. Uzun müddət Azərbaycan Televiziyasında çalışıb. Uzun illər onlarca verilişə rejissorluq edib. Mənsurə onu xoş sözlərlə xatırlayır: "Babamın sənət yolunu davam etdirməyimdən qürur duyuram. Sənət aləmində görkəmli rejissorlarımız çox olub. Onların bir zamanlar çəkdiyi filmlərdə bu gün biz böyük maraqla, həvəslə baxırıq. Bu rejissorların hər birinin keçdiyi yol bizim üçün bir yarılmıdır. Amma mən babam Kərim Kərimova bənzəmək istəyirdim. Həm insani, həm də sənət baxımından".

Söhbət zamanı onu da öyrəndik ki, Mənsurə Məmmədovanın yalnız baba-

sı deyil, atası Elnur Məmmədov da, anası Könül Kərimova da rejissordur. Hər ikisi hazırda Akademik Milli Dram Teatrında çalışır. Deməli, Mənsurənin bu sənətə gəlməsində təkə babasının deyil, valideynlərinin də güclü təsiri olub. Necə deyirlər, ot kökü üstə bitir.

Söhbət zamanı Mənsurə ötən illər ərzində gördüyü yaradıcılıq işlərindən



də söz açdı. Dedi ki, indiyədək bir neçə audiovizual işlər görüb. Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş "Məni gözəl xatırla" filmi, Ramiz Rövşənin eyniadlı şeiri əsasında, babası Kərim Kərimovun xatirəsinə həsr etdiyi "Kino" filmi, "Xəyalların ardınca" sosial çarxı, "120.2.4" qısametrajlı bədii filmi, "Hədiyyə" sosial çarxı, "3-cü zəng" - Akademik Milli Dram Teatrı haqqında televiziya verilişi, "Su həyatdır" reportaj filmləri Mənsurənin sənət yollarında atdığı ilk addımlardır. Təhsilini uğurla davam etdirən, rejissorluq sənətinin sirlərinə dərinlənə yiyələnən Mənsurə Məmmədovanın çəkdiyi qısametrajlı filmlər, sosial çarxlar bir neçə festivalda yüksək qiymətləndirilib. Ssenari müəlliflərindən biri olduğu "Qismət" sosial çarxı 1 Cinema Mobil

Film Festivalında birinci yerə layiq görüldü. II Beynəlxalq Cinema Mobil Film Festivalında isə "Hədiyyə" sosial çarxı "TikTok nominasiyası" üzrə ən yaxşı iş seçilib.

Hazırda Mənsurə Məmmədova yaradıcılıq işlərini davam etdirir. O, "Zontik Film" prodakşınının qurucularından və "Metro Film Media"-nın rejissoru və ssenaristlərindən biridir. Quruluşçu rejissoru Orxan Ali olan "Dər kükəllər" serialında isə ikinci rejissordur.

Gənc qız dünya rejissorlarının çəkdiyi filmləri maraqla izləyir, öyrənir və təcrübəsini artırır. Söhbətimiz zamanı dedi ki, dünyanın inkişaf etmiş ölkələrində çəkilmiş filmləri sevrək izləyir: "İzlədiyim filmlərdən üçü yaddaşında və yaradıcılığında dərin iz salıb. Bunlardan birincisi, Florian Zellerin "Ata", ikincisi, Quentin Tarantinonun "Billini öldürmək", üçüncü isə Jonatan Demmenin "Quzuların səssizliyi" filmləridir".

Yaradıcılıq işlərindən, fəaliyyətinə aydın görünən odur ki, babasının sənət yoluna uğurla davam etdirməyə çalışan Mənsurə Məmmədovanın gənc rejissor kimi məqsədi Azərbaycan televiziyası və kinosunun inkişafına yeni töhfələr verməkdir. Onun üçün rejissorluq qəlbən, zəhənin hiss olunmadan insanı maqnit kimi özünə çəkən sənətdir. Bu sənəti sevmədən, onun yolunda ömrünü şam kimi əriltmədən, əziyyətlərinə qatlaşmadan müsbət nəticələr qazanma bilməzsən. Mənsurə seçdiyi bu sənəti sevir, ilk addımlarını atdığı müqəddəs yollarda qarşılaşdığı çətinlikləri dəf edə-edə, addım-addım məqsəd və amallarına çatır, uğurlar əldə edir.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Mamır olub qayasında bitdiyi Vətən...

Həmsöhbətimiz Nizami Ələmdar oğlu Hüseynli tariximizin parlaq səhifəsində Vətən borcunu layiqincə yerinə yetirib yer alan qəhrəman oğullarımızdandır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan Nizami Hüseynli deyir ki, Vətənə, dövlətə olan borcunu çalışdığı bütün sahələrdə məsuliyyəti və peşakar olmaqla ödəyə bilər.

O, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri üzrə çalışmaqda şəhid ailələri üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verir.

Vətən müharibəsindən sonrakı dövrdə nazirlik şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərmiş. Onlardan 12,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla kiçik bizneslər qurub.

Nizami 1984-cü ildə Bakı şəhərində anadan olub. 2006-2008-ci illərdə Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən "N" sayılı hərbi hissəsində leytenant rütbəsi ilə təqim komandiri kimi hərbi xidmət keçib: "Özümü tanıyandan hərbi, zabit olmaq istəyirdim. Çünki uşaqlıq illərim ata yurdum olan Tovuzda keçmişdi və orada qohumların çoxu hərbi, atamın özü isə polis əməkdaşı idi".

Orduada xidmətdən sonra 2008-ci ildə zabit kimi ehtiyata buraxılan Nizami Hüseynlinin qismətində Vətən savaşında qəhrəmana çevrilmək də varmış. Nizami 44 günlük Vətən müharibəsində "Bakı Həmlə" taborunda Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə uğurlu əməliyyatlarda iştirak edib. Deyir ki, döyüşlərə atıldığı qürur və qisas hissi əsgərlərimizə daha çox özə verir: "Gözümdü qırpmadan düşmən üzünə gedirdik. Füzulinin Dilağarda kəndi istiqamətində düşmənin xeyli sayda



canlı qüvvəsini məhv etdik, onlara məxsus avtomobilləri və iki zirehli texnikanı qənimət kimi götürüb arxadan gələndə digər bölmələrimizə təhvil verdik".

N.Hüseynli kiçik bir xatirəsində demişdir: "Döyüşlər zamanı qayanın üstündə kiçik mamır parçası gördüm. Böyük sairimiz Məmməd Arazın misralarını xatırladım:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitirdim".

Nizami Hüseynli Prezident İlham Əliyevin sərəncamları ilə "İgdiyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Rüstəm KAMAL,
"Azərbaycan"

● Qaliblər

Güləşçilərimiz etimadı doğruldurlar

Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Son 22 ilin idman yekunlarına nəzarətdə bunu aydın görmək mümkündür.

Gənclərimizin yüksək nailiyyətlər qazandığı idman növləri sırasında güləş xüsusi yer tutur. Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Tarixi kökü olan bu idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib.

Azərbaycan güləş məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda qəlibləri üçün ən ciddi və ən çox ehtiyat edilən idmançılar sayılırlar. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritləridir. Belə pəhləvanlardan biri də yunan-Roma güləşçimiz Həsərət Cəfərovdur.

Həsərət Cəfərov 2002-ci il oktyabrın 5-də Goranboyda doğulub. Güləşçimiz 2021-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan U-23 dünya çempionatında qızıl medala sahib olub. 2022-ci ildə isə Həsərət əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) təşkil edilmiş Avropa çempio-



natının bürünc medalını qazanıb. Daha sonra təmsilçimiz İtaliyanın paytaxtı Romada Matteo Pellicone turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Həsərət Cəfərov dünya və Avropa çempionatlarında qazandığı uğurları Olimpiya medalı ilə daha da zənginləşdirib. Belə ki, pəhləvanımız 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc mükafata sahib çıxıb. 67 kq çəkiddə güləşən Həsərət Cəfərov yarışa 1/8 finaldan başlayıb. Dünya çempionatının gümüşü və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə mübarizədə üstünlük əldə edib. H.Cəfərov bu "duel"-dən də qalib ayrılıb - 3:1.

Pəhləvanımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəşibovla qüvvəsini sınayıb. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən, rəqib mərhələni adlayıb.

Yekunda Həsərət Cəfərov bürünc mükafat uğrunda döşəyə çıxıb. Pəhləvanımızın rəqibi təsəlliverici qarşılaşmada serbiyalı Mate Nemesə qalib gələndə qırğızstanlı Amantur İsmayilov olub. Görüş idmançımızın inamı qələbəsi ilə yekunlaşıb - 8:0. Bununla da Həsərət Cəfərov Olimpiadını bürünc medalla bitirib.

Göründüyü kimi, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəmir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Azərbaycanlı gənc ifaçı Sankt-Peterburqda festivalda çıxış edib

Sankt-Peterburqda "Rusiya - mənim tarixim" adlı tarixi parkda Slavyan xalqları mədəniyyəti festivalı keçirilib.



Tədbir Slavyan yazısı və mədəniyyəti gününə həsr olunub. Əsas səhnədə şəhərin milli-mədəni birlikləri və Peterburq sənətçilərinin konserti keçirilib.

Tədbirdə Sankt-Peterburq Azərbaycan Milli Mədəni Muxtariyyətinin adından iştirakçıları beynəlxalq müsabiqələrin laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının mözununu, hazırda Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazimov təbrik edib. O, çıxışı zamanı V. Solovyov-Sedoyun "Bizim şəhər" ad-

lı mahnısını səsləndirib. Qonaqlar ustad dərslərində də iştirak ediblər. Slavyan ənənələri üslubunda lentlərdən unikal baş bəzəyi və qədim slavyan uğur və rifah talismanı sayılan "Quşcuğaz" adlı parçadan kukla hazırlayıblar.

Tarixi parkda həmçinin sərgi açılıb. Burada slavyan xalqının ənənəvi geyimləri, oyma sənət nümunələri və məişət əşyaları nümayiş olunub.

Tədbirdə iştirakçılar slavyan mətbəxinə məxsus yeməklərə qonaq edilib.

Festival Sankt-Peterburq Şəhəri Millemlərə Mənasibətlər Komitəsi və Sankt-Peterburq Millemlər Evi tərəfindən təşkil olunub.

Azərbaycanın yeni yetmə fortepianoçusu Londonda beynəlxalq müsabiqənin qalibidir

Azərbaycanın yeni yetmə musiqiçisi, Şəki şəhər 3 sayılı Uşağ İncəsənət Məktəbinin 6-cı sinfində təhsil alan 13 yaşlı Ayan Əhmədov Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə ən yaxşı nəticə göstərərək qalib adına layiq görülüb.

Bu barədə "Report"-un Şimal-qərb bürosuna A.Əhmədovun yaxınları bildiriblər.

Qeyd edək ki, A.Əhmədov Şəki şəhər 8 sayılı tam orta məktəbin 7-ci sinif şagirdidir. O, 6 ildir fortepiano üzrə musiqi təhsili alır. A.Əhmədov bundan əvvəl də beynəlxalq müsabiqələrin qalibi olub.



Xankəndidə şəhid ailələrindən olan abituriyentlər üçün intellektual düşərgə təşkil olunub



"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysoğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub.

Xankəndi şəhərində keçirilən "Zəfər Sədəsi" adlı intellektual yay düşərgəsi "Konstitusiya və Suverenlik İli"nə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyerayönümlü inkişafı və yenidən dirçələn Qarabağla əlaqələrin möhkəmləndirilməsi olub.

Düşərgənin ilk günü iştirakçılar Şuşa şəhərinə səfər ediblər. Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi kimi tarixi abidələrə baş çəkən gənclərə Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi barədə geniş məlumat verilib. İştirakçılar Qarabağ Universitetini ziyarət edərkən rektor Şahin Bayramovla görüşüblər. Rektor işğaldan azad edilmiş torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətrafı cavablandırılıb. "Zəfər" İctimai Birliyinin sədri Səvinc Orucova səfərin

təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Həmin gün "Xəzər" İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın qaliblərinə Veysoğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim edilib.

Tədbirin yekununda Veysoğlu Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar direktoru Sənbər Nəzərova çıxış edərkən düşərgə iştirakçılarını təbrik edib və bildirib ki, şirkətlər qrupu sosial və gənclər siyasətinin də fəal iştirakçısı kimi müxtəlif təhsil və inkişaf layihələrinə yaxından dəstək verir. Düşərgə iştirakçıları üçün Veysoğlu Şirkətlər Qrupunun "Araz" və "OBA" biznes şəbəkələrinin Xankəndidəki satış məntəqələrinə infoturlar təşkil olunub. Həmin tur zamanı gənclər ticarət şəbəkələrinin idarəetmə modeli, iş prinsipləri, karyera imkanları və innovativ yanaşmaları ilə tanış olublar.

Qeyd edək ki, düşərgə proqramının yekununda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrindən təqdim etdiyi musiqili konsert proqramı tədbir iştirakçıları arasında xoş təəssüratlar oyadıb.





Tramp İsraili Tehranla dialoq barədə düşünməyə çağırır

ABŞ-İran danışıqlarının iyunun 15-də Omada davam edəcəyi gözlənilir

ABŞ Prezidenti Donald Tramp İranı hərbi əməliyyatla hədələyən İsrailin Baş naziri Benyamin Netanyahu-nu diplomatik həllə üstünlük verməyə çağırır. Jurnalistlərlə söhbətində o, Netanyahu ilə telefon danışıqları barədə məlumat verib.

Trampın dediyinə görə, tərəflər bir sıra məsələləri, o cümlədən Amerika liderinin danışıqlara keçməyi təklif etdiyi İran məsələsini müzakirə ediblər: "Mən ona dedim ki, sən İranla danışıqlar aparmısan. Bu, daha yaxşı olacaq. Bu, yəqin ki, bu gün sənə təklif edə biləcəyim ən yaxşı ideyadır. Ayağa qalx və danışıqlara başla".

Tramp qeyd edib ki, ABŞ dağıntı və insan tələfatını istisna edən saziş bağlamağa çalışır: "Mən bunu iranlılara dedim. Ümid edirəm ki, bu yol işləyəcək, baxmayaraq ki, bunun olmaya da biləcəyini istisna etmərəm - biz bunu tezliklə öyrənəcəyik". Prezident deyib ki, Birləşmiş Ştatlar cümə axşamı - iyunun 12-də İranla təmas etməyi planlaşdırıb: "O vaxta qədər gözləyə-



cəyik. Onlar imtina etmək istəmirlər. Biz isə əksinə, dayandırmalarını istəyirik. Onlar uranın zənginləşdirilməsini dayandırmalıdır".

Danışıqlar barədə məlumat verən Tramp qeyd edib ki, İran hələ ABŞ-nin görmək istədiyi mövqedə deyil. Amerika lideri məsələ ilə bağlı vurğulayıb: "Mənim üçün bunu söyləmək xoş deyil, çünki alternativ çox, çox pisdir və onlar hələ lazımı mövqedə deyillər. Onlar bizə mümkün razılaşma ilə bağlı öz baxışlarını bildirdilər və mən dedim ki, bu qəbul edilməzdir".

Xatırladaq ki, martın 7-də "Fox Business Network"-a müsahibəsində Tramp İran lideri

Ayətullah Əli Xameneiyə məktub göndərdiyini bildirib: "Mən yazdım. Ümid edirəm ki, siz danışıqlara razısınız, çünki söhbət hərbi müdaxilədən gedirsə, bu, dəhşətli olacaq". Xameneyi buna cavab olaraq martın 8-də çıxışında deyib ki, ABŞ problemləri dialoq yolu ilə həll etməyə çalışmır, sadəcə olaraq öz şərtlərini yeritməyə və hökmranlıq etməyə çalışır. O, İranın belə bir yanaşma ilə razılaşmayacağını vurğulayıb.

Bu arada İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmayıl Bəqai bildirib ki, İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların 6-cı raundu iyunun 15-də Omanın paytaxtı

Məşqətdə keçiriləcək: "Gələcək bazar günü İran-Amerika dialoqı ilə danışıqların növbəti mərhələsini Məşqətdə keçirməyi planlaşdırır". O, Vaşinqtonu bu imkanı ödənməyə və təkliflərə ciddi yanaşmağa çağırır. Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarından sonra verdiyi açıqlamada İranla danışıqların iyunun 12-nə planlaşdırıldığını bildirmişdi.

Tərəflər artıq Məşqət və Romada 5 raund danışıqlar aparıblar. Əsas fikir ayrılığı uranın zənginləşdirilməsi məsələsi olaraq qalır. Tehran nüvə proqramına qoyulan məhdudiyyətlər əvəzində sanksiyaların ləğvində israr edir ki, nüvə silahının yaradılması ehtimalı istisna olunsun. ABŞ isə öz növbəsində İrana uranın zənginləşdirilməsini tamamilə dayandırmağı nəzərdə tutan saziş təklif edib. Lakin İran təklifi rədd edərək, onun "qırmızı xətlər"ini pozduğunu bildirib. Buna cavab olaraq rəsmi Tehran öz təklifini təqdim edib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUAT YAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

“AZƏRBAYCAN” qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Azərmətbuat yayımı” ASC	(012) 441-19-91, (050) 322-33-17
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Səma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (döxsən üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



abunəçilərinin nəzərinə!

"AzerCell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 12.06.2025-ci il tarixi gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür. Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir.

«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti
539-49-20

Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Hesablama Palatasının kollektiv palatının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azər Əmiraslanov, Azər Badamov, Ziyad Səmədzadə, Əli Məsimli, Heydər Əsədov, Tahir Mirkişili, Məşhur Məmmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Əlibala Məhərrəməzadə, Rövşən Muradov, Müşfiq Cəfərov və Zaur Şükürov Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Xanlar Fətəyev Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi və kollektiv prokurorluğun veteranı

ELMAN ƏHMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektiv Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və kollektiv Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektiv Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin rəhbərliyi və kollektiv Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəhbərliyi və kollektiv Vüqar və İlqar Gülməmmədov qardaşlarına atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Veysələoğlu Şirkətlər Qrupunun rəhbərliyi və kollektiv Beynəlxalq Maliyyə Korporasiyasının ölkə rəhbəri Aliyev Əzimovaya anası, Azərbaycanın dekorativ-təbii sənətinin görkəmli nümayəndəsi, professor

TAMİLLA MƏMMƏDOVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadıqov Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Azərenerji" ASC-nin rəhbərliyi və kollektiv Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Azərişiq" ASC rəhbərliyi və cəmiyyətin kollektiv Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ MÜƏLLİMİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə qardaşı

ŞAHİN EYNULLAYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Mətanət A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov fəvqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə anası

RƏHİLƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi və kollektiv Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektiv Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov və universitetin kollektiv Hesablama Palatasının sədri Vüqar Gülməmmədova atası

TAPDIQ GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova qardaşı

SAAD SAADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fəvqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə anası

RƏHİLƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə qardaşı

ŞAHİN EYNULLAYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru və kollektiv Somatika şöbəsinin müdiri Leyla Gülməmmədovaya əzizi

TAPDIQ ƏSGƏR OĞLU

GÜLMƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və	
Baş redaktor müavini	- 538-86-86, 539-72-39	informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Məsul katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi	- 538-56-60, 434-55-58
Məsul katib müavini	- 539-44-91,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsiblik	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
“Azərbaycan” nəşriyyatı,
IV mərtəbə

azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, “Azərbaycan Nəşriyyatı” MMC-nin mətbəəsində çap edilmişdir

Gündəlik rəsmi
dövlət qəzeti

Tiraj **3822**
Sifariş **1196**

Qiyməti 60 qəpik